

KİMYA

7



Cuprum Mis	85.468	Ga	Zincum Sink	44.956	As	Arsenicum Arsen	72.59	Zr	Siirkonium Sirkonium	92.906	Nb	Niobium Niotium	95.94	Xe	Fermi De	83.8
Sr	87.62	In	Cadmium Kadmium	112.41	Sn	Stannum	118.71	Te	Te	121.75	Te	Te	101.07			
Ag	68	Cd	In	48	49	50	51	52	53	54	55	56	57			
Ammonium Gummes		Cadmium Kadmium														

DƏRSLİK





Azərbaycan Respublikasının Dövlət Himni

*Musiqisi Üzeyir Hacıbəylinin,
sözləri Əhməd Cavadındır.*

Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırlız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayraqınla məsud yaşa!
Minlərlə can qurban oldu!
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayraqını yüksəltməyə
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!



HEYDƏR ƏLİYEV
AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ

MÜTƏLLİM ABBASOV, VAQİF ABBASOV,
VƏLİ ƏLİYEV, GÜNEY QULİYEVA, NASİM ABIŞOV

KİMYA 7

*Ümumtəhsil məktəblərinin 7-ci sinfi üçün
Kimya fənni üzrə*

DƏRSLİK

Bu nəşrlə bağlı irad və təkliflərinizi
aspoligraf.ltd@gmail.com və derslik@edu.gov.az
elektron ünvanlarına göndərməyiniz xahiş olunur.
Əməkdaşlığa görə əvvəlcədən təşəkkür edirik!



«ASPOLIQRAF»
BAKİ – 2018

MÜNDƏRİCAT

Kimya nəyi öyrənir?.....	5
1. İLK KİMYƏVİ ANLAYIŞLAR	
1.1. Maddə və cisim.	
Maddələrin xassələri	13
1.2. Saf maddələr və qarışıqlar	16
1.3. Maddələrin tərkibi və quruluşu.	
Atom və molekul	20
1.4. Atomun tərkibi.....	23
1.5. Kimyəvi element. İzotoplar	26
1.6. Bəsit və mürəkkəb maddələr.	
Allotropiya.....	29
1.7. Valentlik. Valentliyə əsasən formulların tərtibi	31
1.8. Kimyəvi formul. Maddə tərkibinin sabitliyi qanunu	34
1.9. Nisbi atom və nisbi molekul kütłəsi	37
1.10. Maddə miqdarı. Molyar kütłə.....	40
1.11. Avoqadro qanunu.	
Qazların molyar həcmi.	42
2. FİZİKİ VƏ KİMYƏVİ HADİSƏLƏR. KİMYƏVİ TƏNLİKLƏR	
2.1. Fiziki və kimyəvi hadisələr.	
Kimyəvi reaksiyaların əlamətləri	47
2.2. Kimyəvi tənlilik. Maddə kütłəsinin saxlanması qanunu	50
2.3. Kimyəvi reaksiyaların tipləri.....	52
2.4. Kimyəvi reaksiyaların istilik effekti.....	55
2.5. Yanma. Yanacaqların səmərəli yandırılması	57
2.6. Kimyəvi tənliliklərə əsasən hesablamalar	58
3. HİDROGEN. OKSİGEN	
3.1. Hidrogenin təbiətdə yayılması və alınması	63
3.2. Hidrogenin xassələri və tətbiqi.....	67
3.3. Oksigenin təbiətdə yayılması və alınması	70
3.4. Oksigenin xassələri və tətbiqi	73
3.5. Ozon	77
4. SU. MƏHLULLAR	
4.1. Su, təbiətdə yayılması və xassələri... ..	81
4.2. Məhlullar	85
4.3. Məhlulun tərkibinin keyfiyyət xüsusiyyətləri. Həllolma əmsali	88
4.4. Məhlulların qatılığının ifadə üsulları	90
İzahlı lügət.....	94
Sual və tappedıqların cavabları	95

DƏRSLİKDƏ İSTİFADƏ OLUNMUS ŞƏRTİ İŞARƏLƏR



Sual ve təqsiriqlər



Fəaliyyət



Təcrübə



Bilik qutusu



Əlavə məlumat

Kimya nəyi öyrənir?

İnsanlar öz yaşayış tərzini yaxşılaşdırmaq və asanlaşdırmaq üçün daim mürəkkəb çevrilmələr, kimyəvi proseslər apararaq təbiətdə olan maddələrdən yeni maddələr (plastik kütlələr, sintetik kauçuklar və liflər, dərman maddələri və s.) istehsal edirlər (*şəkil 1*).


Bu proseslərin öyrənilməsi və həyata keçirilməsi ilə kimya elmi məşğul olur.

Kimya – maddələr, onların tərkibi, quruluşu, alınma üsulları, xassələri, bir-birinə çevrilmələri və bu çevrilmələri müşayiət edən hadisələr haqqında elmdir.

Təbiətdəki maddələr dəyişməz qalmır, daim bir-birinə çevrilir. Məsələn, qapısı və pəncərələri bağlı olan sinif otağının havasında dərsin sonuna yaxın oksigen qazının miqdarı azalır, karbon qazının miqdarı isə artır. Buna görə də fasılə zamanı sinif otağının havası dəyişdirilməlidir. Yaşıl bitkilər böyümə prosesində havadan karbon qazını, torpaqdan isə suyu və mineral maddələri mənimsəyərək özləri üçün lazımlı olan üzvi maddələr hazırlayırlar və havanı oksigenlə zənginləşdirir. Bitki və heyvan qalıqlarının çürüməsi nəticəsində əmələ gələn maddələr torpağı münbətləşdirir.

Kimya fənni digər fənlərlə (biologiya, fizika, riyaziyyat, tibb, astronomiya, coğrafiya, həyat bilgisi, təsviri incəsənət və s.) sıx əlaqəlidir (*sxem 1*).

Sxem 1



Şəkil 1.

Kimya elmi maddələrin quruluşu və xassələrini fizika, canlı orqanizmlərdə gedən prosesləri biologiya, yerin quruluşunu və onun alt qatlarında baş verən hadisələri coğrafiya elmi ilə birlikdə öyrənir.

Müxtəlif sənaye sahələrinin və kənd təsərrüfatının inkişafında kimyanın rolü böyükdür. Müasir kimyanın nailiyyətlərindən istifadə etmədən yanacaq-energetika kompleksləri, metallurgiya, nəqliyyat, rabitə, tiqinti, elektronika, məişət, xidmət sahələri və s. inkişaf etdirilə bilməz.

Kimya çox geniş tətbiq sahəsinə malik bir elmdir (*sxem 2*).


Sxem 2

KİMYANIN TƏTBİQ SAHƏLƏRİ



Kimya laboratoriyası ilə tanışlıq

Laboratoriya şativinin quraşdırılması. Laboratoriyyada işlədilən dəmir şativin quruluşu 2-ci şəkildə göstərilmişdir. Şativ müxtəlif kimyəvi təcrübələr aparmaq üçün istifadə edilən cihazların hissələrini bərkitmək və saxlamaq üçün tətbiq olunur. Məsələn, sınaq şüşəsini (kolbanı) şativə bərkididikdə o elə sıxılmalıdır ki, düşməsin və sımasın, eyni zamanda onu hərəkət etdirmək mümkün olsun. Çox sıxılsa, sına bilər. Sınaq şüşəsini (kolba) ortasından deyil, ağızının yaxınlığından şativə bərkidilir ki, onu qızdırmaq asan olsun.



Şəkil 2. Laboratoriya şativi


Sınaq şüşəsini (kolbanı) şativdən çıxararkən əvvəlcə sıxacın vinti boşaldılır, sonra sınaq şüşəsi (kolba) ehtiyatla sürüsdürülərək çekilir.

Stekandakı və ya kolbadakı mayeni qızdırıldıqda şativin halqasının üzərinə azbestli tor qoyulur. Çini kasada qızdırma işə torsuz aparılır.


Alovun quruluşu. Tərkibində karbon olan maddələrin yanması zamanı əmələ gələn alovu diqqətlə nəzərdən keçirdikdə onun üç hissədən ibarət olduğunu görmək mümkündür (Şəkil 3). Onun aşağı hissəsində (3) qazın hava ilə qarışması prosesi baş verir. Alovun həmin hissəsinə kibritin başını cəld daxil etdikdə və onu müəyyən müddət saxladıqda kibrıt dərhal alışmır. Deməli, alovun həmin hissəsində temperatur yüksək deyildir. Əgər alovun aşağı hissəsinə şüşə boru daxil edilib, onun açıq hissəsinə yandırılmış kibrıt yaxınlaşdırlısa, alovlanma baş verəcəkdir. Bu sübut edir ki, alovun aşağı hissəsində yanmamış qaz vardır.

Alovun orta hissəsi (2) ən parlaq hissədir. Bu onunla izah edilir ki, həmin hissədə nisbətən yüksək temperaturun təsirindən tərkibində karbon olan məhsulların parçalanması baş verir, kömür hissəcikləri güclü közərir və işıq saçır.

Alovun xarici hissəsində (1) qazların tam yanması prosesi baş verir ki, bunun da nəticəsində karbon qazı (CO_2) və su (H_2O) əmələ gəlir. Bu na görə də alovun həmin hissəsi işıq saçmır.



Şəkil 3. Alovun quruluşu



Səkil 4. Laboratoriya avadanlıqları

Kimya laboratoriyasında iş zamanı təhlükəsizlik texnikası qaydaları

Kimya laboratoriyasında maddələrlə işləyən zaman aşağıda göstərilən təhlükəsizlik texnikası qaydalarına ciddi riayət edilməlidir.




Səkil 5.

- Maddələri əl ilə götürmək, onların dadına baxmaq, yaxından iyəmək olmaz.
- Maddələrin iyini aydınlaşdırmaq üçün onlardan ayrılan qazı və ya buxarı əlin yüngül hərəkəti ilə buruna tərəf yönəltmək lazımdır (*şəkil 5*).
- Lazım olan reaktiv etiketinə baxıldıqdan sonra götürülməli, istifadə etdikdən sonra ağızdakı tıxaclar dəyişik salınmadan bağlanmalı və öz yerlərinə qoyulmalıdır.
- Təcrübə apararkən həmişə yalnız təmiz laboratoriya qablarından istifadə edilməlidir.
- Təcrübə zamanı maddələrdən mümkün qədər az miqdarda istifadə olunmalıdır.


- Təcrübədən sonra maddələrin qalığı yenidən içərisində təmiz maddə olan qaba tökülməlidir.
- Pis iyi, uçucu, zəhərli və oddan qorxulu maddələrlə edilən təc-rübələr mütləq sorucu şkafda aparılmalıdır.
- Ələ turşu töküldükdə həmin yer dərhal çoxlu su (yaxşı olar ki, isti su ilə) və 2%-li soda məhlulu ilə yuyulmalı, sonra vazelin sürtülüb tənziflə bağlanmalıdır. Gözə turşu tökülsə, onu təmiz və 2%-li soda məhlulu ilə yuyub dəsmalla qurulamalı, ağrını kəsmək üçün isə 1–2 damcı gənəgərçək yağı tökülməlidir.
- Qələvinin təsirindən dəridə yanış baş versə, həmin yer əvvəl isti su ilə, sonra 2%-li sirkə və ya borat turşusu məhlulu ilə yaxşıca yuyulub, borazəni, yaxud 5%-li kalium-permanqanat məhlulu sürtülüb, tənziflə bağlanmalıdır. Gözə qələvi düşdükdə əvvəlcə 1%-li borat turşusu məhlulu ilə yuyulmalı, sonra 1–2 damcı gənəgərçək yağı tökülməlidir.
- Dəri (əl, üz) fosforla yandıqda yanmış yer 1%-li mis kuperosu məhlulu ilə yuyulmalıdır.
- Qazla zəhərləndikdə zərərçəkən açıq havaya çıxarılmalı və ona amonyak məhlulu iyldilməlidir.
- Müxtəlif maddələrlə: turşularla zəhərləndikdə — maqnezium-oksid, əhəng suyu, un-su qarışıığı (horra); qələvilərlə zəhərləndikdə — 1%-li sirkə, yaxud limon turşusu məhlulu; zəhərləyici maddə məlum olmadıqda universal zərərsizləşdirici olaraq 2 hissə aktiv kömür ilə 1 hissə maqnezium-oksid qarışıığı qəbul edilməlidir.

Qaz və spirt lampaları, habelə elektrik qızdırıcıları ilə işləyərkən aşağıdakı qaydalara riayət edilməlidir:

- Qaz lampasını yandırmaq üçün yanar kibrit çöpü lampanın ağızına tutulmalı və yavaşça qaz kranı açılmalıdır (*şəkil 6*).
- Əgər iş zamanı alovun ritmi pozularsa, təcili olaraq qazın kranı bağlanılmalı, qaz lampası soyuduqdan sonra onun hava verən tənzimləyicisi bağlanılmalı və qaz lampası yenidən yandırılmalıdır.
- Əgər qaz lampasının alovu sarıdırsa, bu o deməkdir ki, lampaya lazımi miqdarda hava daxil olmur. Bu halda hava verən tənzimləyicini açmaq lazımdır ki, alov parlaq olsun (*şəkil 7*).
- İş qurtardıqdan sonra qaz kranının bağlı olub-olmaması yoxlanılmalıdır.




Şəkil 6.




Şəkil 7.

- Əgər qaz iyi hiss olunarsa, onda kibriti yandırmaq qəti qadağandır.
 - Spirit lampasından istifadə edərkən, onu başqa spirit lampası ilə yandırmaq olmaz, çünki spirit dağıla bilər və yanğın baş verər (*şəkil 8, a*).
 - Spirit lampasının alovunu söndürmək üçün onu qapağı ilə örtmək lazımdır (*şəkil 8, b*).




Səkil 8.

- Elektrik qızdırıcılarını şəbəkəyə qoşmadan əvvəl qızdırıcının elektrik məftillərinin xarab olub-olmamasını yoxlamaq lazımdır.
 - İş qurtardıqdan sonra elektrik qızdırıcısını mütləq şəbəkədən ayırmak lazımdır.
 - Elektriklə zədələndikdə: kontaktı quru ağac və ya rezin əlcəklə ayırmalı; zərərçəkənə müəyyən müddət ərzində süni tənəffüs verilməli, oksigen verilməli; zərərçəkənin üstünü örtüklə örtməli və hər tərəfinə isidici qovulmalıdır.



1 İLK KİMYƏVİ ANLAYIŞLAR





- 1.1.** Maddə və cisim. Maddələrin xassələri
- 1.2.** Saf maddələr və qarışıqlar
- 1.3.** Maddələrin tərkibi və quruluşu. Atom və molekul
- 1.4.** Atomun tərkibi
- 1.5.** Kimyəvi element. İzotoplар
- 1.6.** Bəsit və mürəkkəb maddələr. Allotropiya
- 1.7.** Valentlik. Valentliyə əsasən formulların tərtibi
- 1.8.** Kimyəvi formul. Maddə tərkibinin sabitliyi qanunu
- 1.9.** Nisbi atom və nisbi molekul kütləsi
- 1.10.** Maddə miqdarı. Molyar kütlə
- 1.11.** Avoqadro qanunu. Qazların molyar həcmi



1.1. Maddə və cisim. Maddələrin xassələri

Sizə fizika fənnindən məlumdur ki, təbiətdə gözəl görünməsi mümkün olan bütün canlı və cansız varlıqlar «fiziki cisim» və ya «cisim» adlanır. Məsələn, ağac, dəftər, qələm, stəkan, rəf, masa, stal, telefon və s. Gördüyüümüz əşyaların, avadanlıqların, cisimlərin hamısı maddələrdən təşkil olunmuşdur.

Maddə materianın bir növüdür. Materiya hiss üzvlərimizə təsir edərək duyğu əmələ gətirən obyektiv (mövcud olan) varlıqdır.

Fiziki cisimlər nədən ibarətdirsə, onlar maddə adlanır. Başqa sözlə, nisbi sükunət kütləsinə malik olan materiya növünə maddə deyilir.

Şəkildəki cisimlər arasındaki fərq nədir? Cisimlərin təşkil olunduğu uyğun maddələri sadalayın. Maddə və cisim anlayışlarının bir-birindən fərqi nədir? Maddələri bir-birindən necə fərqləndirmək olar?



Cisim maddənin müəyyən forma almış halıdır. Eyni cisimlər müxtəlif maddələrdən təşkil oluna bilər. Məsələn, taxta qaşıq, metal qaşıq, plastik qaşıq. Qaşıqlar eyni cisimdir, lakin onların hər biri müxtəlif maddələrdən hazırlanmışdır (*şəkil 1*).



Taxta qaşıq



Metal qaşıq



Plastik qaşıq

Şəkil 1.

Eyni maddədən isə müxtəlif cisimlər hazırlamaq olar. Məsələn, şüşədən həm akvarium, həm də vaza hazırlamaq olar (*şəkil 2*).


Hal-hazırda 20 milyondan çox maddə məlumdur. Bu maddələrin bəzilərinə təbiətdə rast gəlinir. Məsə-



Şəkil 2.

lən, müxtəlif minerallar, dağ süxurları, filizlər və s. Lakin bəzi maddələr isə yalnız sənayedə istehsal olunur. Məsələn, müxtəlif plastik kütələr, mineral gübrələr, dərmanlar və s.

Maddələrin hamısı müəyyən xassələrlə xarakterizə olunur. Bu xassələrinə görə onlar bir-birindən fərqləndirilir. *Maddələri bir-birindən fərqləndirən və onların oxşarlığını müəyyən edən əlamətlərə maddələrin xassələri deyilir.* Maddələrin xassələri 2 yerə bölünür (*sxem 1*):



Bu sxemdən istifadə edərək kömür, xörək duzu və oksigenin fiziki xassələrini aşağıdakı kimi xarakterizə etmək olar (*cədvəl 1*).

Cədvəl 1

Maddə	Fiziki xassəsi	Aqreqat hali	Rəngi	İyi	Dadı
Kömür	Bərk	Qara	İlysiz	Dadsız	
Xörək duzu	Bərk	Ağ (səffaf)	İlysiz	Şor	
Oksigen	Qaz	Rəngsiz	İlysiz	Dadsız	



Maddələrin sıxlığı, istilik və elektrik keçiriciliyi, ərimə və qaynama temperaturu xüsusi ölçü cihazlarının köməyi ilə müəyyən edilir.

Maddələrin fiziki və kimyəvi xassələrini öyrənmək sizə onlarla davranışın qaydalarını müəyyən etməyə imkan verəcək.

Maddələr ərimə temperaturuna qədər bərk, ərimə və qaynama temperaturu arasında maye, qaynama temperaturundan sonra qaz halında olur.



1. Cədvəli tamamlayın.

Maddə	Fiziki xassələri				
	Aqreqat hali (otaq temperaturunda)	Rəngi	Iyi	Dadı	Suda həll olması
Karbon qazı					
Şəkər					
Qum					

2. Şüşədən hazırlanan cisimləri müəyyən edin.



3. Qutucuqlarda verilmiş sözlərdən maddələrin fiziki xassələrinə aid olanlarını seçin.

ərimə
temperaturu

sıxlıq

kütlə

elektrik
keçiriciliyi

həcmi

rəngi

iyi

dadı

4. Doğru (✓) və səhv (✗) ifadələri müəyyənləşdirin.

a) Dünyada 20 milyondan çox maddə məlumdur. Bu maddələrə isə yalnız təbiətdə rast gələ bilərik.

D S

b) Maddələri fiziki və kimyəvi xassələrinə görə fərqləndirmək olar. Onların fiziki xassələrinə rəngi, iyi, dadı, ərimə və qaynama temperaturu, istilik və elektrik keçiriciliyi, aqreqat hali aiddir.

D S

c) Təbiətdə mövcud olan bütün canlı və cansız varlıqlar cisimdir. Məsələn: dəftər, kitab, şkaf, televizor, ağac, çiçək, insan.

D S

5. Eyni fiziki xassəsinə görə aşağıdakı maddələri qruplara ayırin:

- a) təbaşir; b) dəm qazı; c) xörək duzu; ç) karbon qazı; d) şəkər; e) su buxarı

1.2. Saf maddələr və qarışıqlar

İnsan daim həyat tərzinə uyğun yeni maddələr və onların qarışıqları ilə rastlaşır. Çünkü təbiətdə saf maddələrə az rast gəlinir və gördüyüümüz varlıqların əksəriyyəti bu maddələrin qarışığıdır.




İki kimyəvi stəkan götürürün. Kimyəvi stəkanların hər birinə əvvəlcə müəyyən miqdard su əlavə edin. Sonra müvafiq olaraq götürülmüş stəkanlara bir qədər qum və şəkər əlavə edərək qarışdırın. Nə müşahidə etdiniz? Götürülən maddələrlə kimyəvi stəkanlarda alınan qarışıqların fərqi nədir? Alınan qarışığın tərkibinə daxil olan maddələri necə ayırmaq olar?




Fiziki xassələrinin sabitliyinə görə maddələr 2 yerə ayrılır (*sxem 1*):

Sxem 1




Saf maddələr sabit, qarışıqlar isə dəyişkən fiziki xassələrə malik olur. Məsələn, oksigen qazı – $182,9^{\circ}\text{C}$ temperaturunda qaynayır, lakin havanın tərkibində müxtəlif qazlar qarışığının olduğu üçün onun qaynama temperaturu dəyişkəndir. Hər bir saf maddə ona məxsus fiziki xassələrə malik olur və bu xassəsinə görə onu digər maddədən fərqləndirmək olar: sirkə turşusu üçün iyi, xörək duzu üçün dadı, mis üçün rəngi və yüksək elektrik keçiriciliyi və s.

Qarışıqlar eynicinsli və müxtəlifcinsli olmaqla iki yerə bölünür. *Eynicinsli qarışıqları* təşkil edən maddələrin hissəciklərini adı gözlə və mikroskopla fərqləndirmək olmur. Məsələn, xörək duzu və su qarışığı (şəkil 1).



Şəkil 1.

Müxtəlifcinsli qarışıqları təşkil edən maddələrin hissəciklərini adı gözlə və mikroskopla fərqləndirmək olur. Məsələn, yağ və su qarışığı. Eynicinsli və müxtəlifcinsli qarışıqları müxtəlif üsullarla tərkib hissələrinə ayırmaq olar (sxem 2, 3).



Buxarlandırma — bu üsul bərk maddə həll olmuş halda olduqda tətbiq edilir. Məsələn, duzlu sudan duzu ayırmaq üçün eynicinsli qarışık qızdırılır. Bu zaman su tamamilə buxarlanır, qabin dibində isə ağrəngli duz kristalları qalır (şəkil 2).


Qazların (CO_2 , NH_3 , HCl və s.) suda qarışığı da buxarlanma ilə ayrılır. Bu zaman qarışıldan, ilk növbədə, qaz ayrılır.

Kristallaşdırma — mayelərdə bir bərk maddə həll olmuş halda olduqda tətbiq edilir. Bu üsulda məhlul qismən buxarlandırılır və alınan yeni qatı məhlul soyudulur. Bu zaman təmizlənən maddə kristallar şəklində çökür. Kristallaşdırmadan daha təmiz maddə alınır. Məsələn, şəkər və su qarışığını bu üsulla ayırmaq olar.

Distillə — bu üsul müxtəlif qaynama temperaturuna malik bir-birində həll olan maddələri ayırmaq üçün istifadə olunur (şəkil 3). Distillə üsulu qarışığın tərkibində olan mayelərin qaynama temperaturlarının



Şəkil 2.



Şəkil 3.

müxtəlifliyinə əsaslanır. Məsələn, su və etil spirti eynicinsli qarışığını ayırmak üçün istifadə oluna bilər. Çünkü bu maddələrin qaynama temperaturları fərqlidir. Qarışq əvvəlcə qızdırılır. Bu zaman, ilk növbədə, qaynama temperaturu daha az olan, yəni 78°C -də qaynayan və daha ucuu olan etil spirti buxarlanır. Alınmış spirt buxarları soyuducuda mayeləşərək toplayıcı qaba yiğilir.



Xromatoqrafiya — bu

üslə qarışığı təşkil edən ayrı-ayrı maddələrin başqa maddə səthində müxtəlif sürətlə adsorbsiyasına (udulma) və desorbsiyasına (ayrılma) əsaslanır. Xromatoqrafiya üsulu ilə eynicinsli maye qarışqlarını və qaz qarışqlarını tərkib hissələrinə ayırmak olur (*şəkil 4*).




Şəkil 4.

Sxem 3



Şəkil 5.



Şəkil 6.

Durultma — bu üsul maddələrin sıxlıqları fərqli əsaslanır. Bu üsuldan iki halda istifadə etmək olar:

a) sıxlıqları fərqli və bir-birində həll olmayan maye maddələrin ayrılmاسında. Bunun üçün ayırcı qıfdan istifadə olunur. Məsələn, bitki yağı və su qarışığının, südən qaymağın ayrılması və s. (*şəkil 5*).

b) sıxlıqları fərqli və heç biri suda həll olmayan iki bərk maddə qarışığının su vasitəsilə ayrılması. Məsələn, dəmir tozu və ağac yonqarı qarışığını suya əlavə edərək ayıra bilərsiniz (*şəkil 6*). Sıxlığı az olan maddə üstdə, sıxlığı çox olan maddə isə aşağıda olur.

Süzmə (filtrəmə) — suda həll olmayan bərk maddələri ayırmak üçün bu üsuldan istifadə edilir. Məsələn, qum + su, kükürd

+ su, dəmir tozu + su, gil + su, əhəng daşı + su, ağac kəpəyi + su.

Süzmə (filtrləmə) üsulunda süzgəc kağızından istifadə olunur. Qarışığı süzən zaman bərk maddə süzgəc kağızının (filtr kağızı) üzərində qalır (*şəkil 7*). Bu üsulla biri suda həll olan və digəri isə həll olmayan iki müxtəlif maddəni də ayırmak olar. Məsələn, duz və qum qarışığını ayırmak üçün bu qarışiq əvvəlcə su ilə qarışdırılır, sonra alınmış qarışiq süzgəc kağızından keçirilir. Süzmə zamanı qum filtr kağızının üzərində qalır, duzlu su isə süzülərək ondan keçir.

Magnitlə təsiretmə — dəmirin bərk maddələrlə qarışığını ayırmak üçün bu üsuldan istifadə edilir (*şəkil 8*). Məsələn, dəmir tozu + kükürd tozu, dəmir tozu + ağac kəpəyi, dəmir tozu + qum. Bu qarışqları maqnitlə təsir etməklə tərkib hissələrinə ayırmak olur. Bu zaman dəmir tozu maqnit tərəfindən cəzb olunur, digər maddə isə cəzb olunmur.



Şəkil 7.

Gil+su, qum+su, təbaşir+su kimi qarışqlar həm də çök-dürmə üsulu ilə ayırlar. Qarışiq sakit saxlanılır, suda həll olmayan maddə dibə çökür.




Şəkil 8.


- Verilmiş qarışqları hansı üsullarla ayırmak olar?
I. dəmir+kükürd; II. xörək duzu +su; III. etil spirti+su
- Aşağıdakı qarışqlara misallar göstərin:
a) bərk maddənin mayedə; b) bərk maddənin bərk maddədə
c) qazın mayedə; d) mayenin mayedə qarışığı
- Nöqtələrin yerinə buraxılmış sözləri (mayedən, ayırıcı qifla, süzməklə, buxarlandırmaqla) müvafiq olaraq seçib yazın:
a) Bir-birində həll olmayan mayeləri ayırmak olar.
b) Buxarlanma ilə bərk maddəni ayırmak olar.
c) Mayedə həll olan qazı ayırmak olar.
d) Mayeni onda həll olmayan bərk maddədən ayırmak olar.
- Ev şəraitində suyu gil və qumdan necə təmizləmək olar?
- Hansı suda daha çox sayda qarışiq var? Fikirlərinizi əsaslandırın.
a) çay (arx) suyunda; b) yağış suyunda; c) möişətdə işlədilən suda

1.3. Maddələrin tərkibi və quruluşu. Atom və molekul

Biz əvvəlki mövzulardan öyrəndik ki, təbiətdə mövcud olan bütün canlı və cansız varlıqlar, yəni fiziki cisimlər maddələrdən təşkil olunub. Elə isə düşünək. Əgər cisimlər maddələrdən təşkil olunmuşdursa, onda maddələr nədən təşkil olunmuşdur?



Şəkillərə nəzər yetirin. Sizcə, qızıl üzük və kömür hansı element atom-larından təşkil olunmuşdur?



Demokrit
(e.a. 460–370)

Qədim yunan filosofu Demokrit atom nəzəriyyəsinin əsasını qoyan alimlərdən biridir.


Atom terminini ilk dəfə Demokrit irəli sürmişdir. Mənası «bölmənəz» deməkdir.

Hələ b.e. təqribən 2500 il əvvəl alimlər tərəfindən maddələrin tərkibi haqqında müxtəlif fikirlər irəli sürülmüşdür. Yunan alimi Demokritə görə, cisimlər gözə görünməyən ən kiçik hissəciklər olan «atom»-lardan təşkil olunur.

Atom – maddənin kimyəvi cəhətdən bölünməyən ən kiçik hissəciyidir.

Molekul – maddənin kimyəvi xassələrini və tərkibini özündə saxlayan ən kiçik hissəcikdir.

XVIII əsrin ortalarında rus alimi M.V.Lomonosov və ondan 50 il sonra ingilis alimi Con Dalton 1803-cü ildə bir sıra elementlərin nisbi atom kütlələrinin ilk cədvəlini tərtib etmiş, atom-molekul təliminin inkişafında böyük rol oynamışlar. Maddələrin molekullardan və atomlardan əmələ gəlməsi, bu hissəciklərin xassələri haqqında daha inandırıcı elmi fikirlər irəli sürmüşlər.




Con Dalton
(1766–1844)

İngilis alimi Daltonun şərəfinə görmə qabiliyyətindəki problem — daltonizm adlandırılmışdır. O, 1794-cü ildə əziyyət çəkdiyi bu xəstəlik barəsində yazmışdır.

1860-cı ildə «*Atom-molekul təlimi*»nin əsası qoyulmuşdur. Atom-molekul təliminin əsas müddəaları aşağıdakılardır:

- Maddələr molekullardan, molekullar isə daha kiçik hissəciklərdən atomlardan təşkil olunur (*şəkil 1*).




Şəkil 1.

- 1 Molekullar arasında boşluqlar vardır ki, onun da ölçüsü maddənin aqreqat halından və temperaturundan asılıdır (*şəkil 2*).
- Molekullar daim hərəkətdədir, molekulların hərəkət sürəti temperaturla düz mütənasibdir. Yəni temperatur arttıkça molekulların hərəkət sürəti də artır.
 - Molekullar arasında qarşılıqlı cazibə və itələmə qüvvələri var.
 - Molekullar atomlardan təşkil olunmuşdur, atomlar da molekullar kimi daim hərəkətdədir.
 - Bir atom növü digər atom növündən kütləsinə və xassələrinə görə fərqlənir.
 - Molekullar fiziki hadisələr zamanı dəyişməz qalır, lakin kimyəvi çevrilmələr zamanı parçalanır, atomlar isə parçalanır.


Molekullar bir çox maddələrin ən kiçik hissəciyidir, onların tərkibi və kimyəvi xassələri həmin maddələrdə olduğu kimidir.

Maddələr yalnız molekullardan və atomlardan mı təşkil olunur? Sonrakı elmi axtarışlar göstərdi ki, maddələr təkcə yüksüz və neytral hissəciklər olan molekullardan və atomlardan deyil,



Şəkil 2.


Ən böyük boşluq qaz molekulları arasındadır. Bu onların asan sıxılması ilə izah olunur. Mayelər çətin sıxılır. Onların molekulları arasında boşluq nisbətən azdır. Bərk maddələrin molekulları arasında boşluq daha azdır, ona görə də demək olar ki, onlar sıxılmır.



Şəkil 3.

həmçinin müsbət və mənfi yüksək hissəciklərdən — *ionlardan* da təşkil oluna bilər. Məsələn, xörək duzu, soda, əhəngdaşı və başqaları belə maddələrdir (bu barədə VIII sinifdə daha ətraflı məlumat alacaqsınız). *Molekullardan təşkil olunan maddələr molekulyar quruluşlu* (*şəkil 3 a*), *atomlardan və ionlardan təşkil olunanlar isə şərti olaraq qeyri-molekulyar quruluşlu* (*şəkil 3 b, c, d*) maddələr adlandırılır.


Molekulyar və qeyri-molekulyar quruluşlu maddələr xassələrinə görə bir-birindən fərqlənir. Molekulyar quruluşlu maddələr adı şəraitdə, qaz (oksigen, azot, hidrogen, karbon qazı və s.) və ya maye (su, spirt, aseton və s.), yaxud da asan əriyən bərk (kristallik kükürd, ağ fosfor, şəkər, yod və s.) maddələrdir. Qeyri-molekulyar quruluşlu maddələrin isə hamısı çətin əriyən bərk (almaz, qrafit, qum, xörək duzu, soda və s.) maddələrdir.



1. «Atom» və «molekul» anlayışları nə ilə fərqlənir?
2. Aşağıdakıları atom və molekul olmaqla qruplaşdırın.

1) O ₂	3) CO ₂	5) Fe	7) CH ₄
2) H ₂ O	4) Na	6) H	8) Hg
3. Molekulyar quruluşlu maddələri seçin:
 - karbon qazı
 - su
 - xörək duzu
 - etyl spirti
 - əhəngdaşı
4. Qeyri-molekulyar quruluşlu maddələrə misallar göstərin.
5. Maddənin aqreqat halının qaz → maye → bərk istiqamətində dəyişməsi zamanı molekullararası məsafə necə dəyişir?

1.4. Atomun tərkibi




Şəkilləri müqayisə edin. Elektronların nüvə ətrafındaki hərəkətilə planetlərin Günəş ətrafındaki hərəkəti arasında hansı oxşar və fərqli cəhətlər var? Atom hansı hissəciklərdən təşkil olunmuşdur?

Kainatdakı nəhəng ulduzlar, hüceyrənin tərkibində olan maddələr kiçik zərrəciklərdən, yəni «atom»lardan təşkil olunmuşdur.

XIX əsrin sonuna qədər atomlar maddənin bölünməyən ən kiçik (mikro) hissəciyi hesab olunurdu. Atomun nə dərəcədə kiçik olmasını müqayisə ilə təsəvvür etmək olar. Almani Yer kürəsinin ölçüləri qədər böyütsək, eyni ölçüdə böyük yənələmə atom alma böyüklükdə olar. Atomların diametri $2 \cdot 10^{-10} - 5 \cdot 10^{-10}$ m-dir. Bu o deməkdir ki, sizin oxuduğunuz kitabın bir vərəqinin qalınlığında yüz minlərlə atom var.

XIX əsrin sonunda və XX əsrin əvvəllərində edilən elmi kəşflər göstərirdi ki, atom özü də mürəkkəb hissəcikdir. Hər bir atom müsbət yüklü nüvədən və onun ətrafında böyük sürətlə hərəkət edən mənfi yüklü hissəciklərdən – elektronlardan ibarətdir (*şəkil 1*). Nüvə atomun əsas kütləsini təşkil edir və onun mərkəzində yerləşir. Nüvənin diametri atomun diametrindən 50–100 min dəfə kiçikdir.



Şəkil 1. Atomun quruluşu




Atom kütlesi elementin işaretinin sol yuxarı küçündə, protonların sayı (sıra nömrəsi) isə sol aşağı küçündə göstərilir:

Fizika kursundan sizə məlumdur ki, ağırlıq nüvədə cəmlənmişdir. O, *proton* və *neytron* adlanan hissəcikdən təşkil olunur.

Protonun yükü +1, kütlesi isə təqribən hidrogen atomunun kütləsinə bərabərdir və ya $1,673 \cdot 10^{-24}$ q-dır. Nüvənin müsbət yükünün miqdarı protonların sayı ilə müəyyən edilir. Məsələn, hidrogen atomunda 1, oksigen atomunda isə 8 proton olduğundan onların nüvələrinin yükü müvafiq olaraq +1 və +8-dir. Proton *p* hərfi ilə və ya ${}^1 p$ kimi işaret olunur. Neytron yüksüz hissəcikdir. Onun kütlesi $1,675 \cdot 10^{-24}$ q təqribən protonun kütləsinə bərabərdir. Neytron *n* və ya ${}^0 n$ ilə işaret olunur. Elektron çox kiçik kütłeyə malikdir. Onun kütlesi protonun kütləsindən 1836 dəfə azdır ($\approx 9,109 \cdot 10^{-28}$ q), yükü isə əks işaret ilə protonun yükünə (-1) bərabərdir. Elektron *e-* ilə işaret olunur (cədvəl 1).

Cədvəl 1

<i>Proton, neytron və elektronun xassələri</i>			
İşarəsi			
Yükü	+1	0	-1
Yeri	Nüvə	Nüvə	Nüvənin ətrafi
Kütlesi	1	1	1/1836




Şəkil 2.

Atomun kütlesi onun proton və neytronlarının sayı ilə müəyyən edilir. Buna kütlə ədədi (*A*) deyilir. Deməli, atomlar müəyyən kütłeyə malik neytral hissəciklərdir (*şəkil 2*).

Bunları bildikdən

sonra atoma yeni tərif vermək olar: *Müsbat yüklü nüvədən və mənfi yüklü elektronlardan ibarət olan elektroneytral hissəciyiə atom* deyilir.

Atomlar elektron vermək və özünə elektron birləşdirmək qabiliyyətinə malikdir. Bu zaman alınan hissəcik «*ion*» adlanır. Atom elektron verdikdə alınan hissəcikdə elektronların sayı protonların sayından az olur və «+» yüklü (*şəkil 3, a*), özünə elektron birləşdirdikdə alınan hissəcikdə elektronların sayı protonların sayından çox olur və «-» yüklü iona çevrilir (*şəkil 3, b*).



Şəkil 3. Atomun iona çevrilməsi

1. Atom müsbət yüklü iona çevrildikdə proton, neytron və elektronların sayı necə dəyişir?



2. X, Y və Z hissəciklərini müəyyən edin.

Atomda olan hissəciklər	Yükü
X	+
Y	0
Z	-

3. $^{23}_{11}\text{Na}$ atomundakı: a) protonların; b) neytronların; c) elektronların sayını müəyyən edin.

4. Müsbət yüklü ionu müəyyən edin.

İon	Protonun sayı	Elektronun sayı
X	20	18
Y	9	10
Z	16	18

5. Atom üçün doğru «✓» və səhv «x» ifadələri müəyyənləşdirin.

- a) Maddənin kimyəvi cəhətdən bölünməyən ən kiçik hissəciyidir.
- b) Maddənin kimyəvi cəhətdən bölünən ən kiçik hissəciyidir.
- c) Nüvə və elektronlardan təşkil olunmuşdur.
- d) Elektroneytraldır.
- e) Atomun kütlə ədədi elektronların kütləsinə bərabərdir.

D S

D S

1.5. Kimyəvi element. İzotoplар



Element atomlarına nəzər yetirin. Bir atom digərindən nə ilə fərqlənir? Hansı kimyəvi elementləri tanıyırsınız? Sizcə, insan orqanizmində hansı kimyəvi elementlərə rast gəlinir?

Hər bir atom növü digərindən nüvəsinin yükünə görə də fərqlənir. Nüvəsinin yükü dedikdə atomda olan protonların sayı nəzərdə tutulur. **Nüvəsinin yükü (yaxud protonlarının sayı) eyni olan atomlar növünə kimyəvi element deyilir.** Kimyəvi elementlər metallar və qeyri-metallar olmaqla 2 yerə bölünür.

Təbiətdə mövcud olan 90 kimyəvi elementdən insan orqanizmində təxminən 70-nə rast gəlinir. Bu elementlərin hər biri insan orqanizmi üçün mühüm əhəmiyyət kəsb edir. Təqribən 25 element insan fəaliyyəti üçün çox vacibdir. Bu elementlərə **bioelementlər** deyilir. Onlar da iki

grupa bölünür: makroelementlər (C, H, O, S, P, Ca, Mg, Na, K, Cl) və mikroelementlər (Cu, Mn, Fe, Zn, Mo, F, I, Se, Cr, Ni, V, Sn, As, Si). İnsana bir gün ərzində makroelementlərdən 10 mq lazımdır (*şəkil 1*).


Elementlərin və onların birləşmələrinin kimyəvi xassələri haqqındakı biliklər insana yeni maddələr almağa, xəstəliklərlə mübarizə aparmağa, təbiəti qorumağa kömək edir. Bəzi elementlər eyni kimyəvi xassələri olan müxtəlif atomlar əmələ gətirir. **Nüvəsinin yükü (protonların sayı) eyni,**



kütlələri (proton və neytronlarının sayıları cəmi) müxtəlif olan eyni element atomlarına izotop deyilir. Məsələn, təbiətdə hidrogenin 3 izotopu var (şəkil 2).

Hal-hazırda təbiətdə 20 milyondan çox maddə var. Bu maddələrin tərkibini göstərmək üçün kimyəvi elementlərin işarələrindən istifadə olunur.

«İzotop»
sözünün mənası
«eyni yeri tutan»
deməkdir.



Şəkil 2. Hidrogenin izotoplari

Elementin kimyəvi işarəsi onun keyfiyyət (hansı element olduğunu) və kəmiyyət xarakteristikasını (verilmiş elementin bir atomunu) müəyyən edir.

1814-cü ildə İsveç kimyaçısı Y.Y.Bertselius kimyəvi elementləri onların latinca adlarının baş hərfindən, əgər eyni hərflərlə başlayan bir neçə element olarsa, baş hərfdən və adında olan digər hərfərdən istifadə edərək göstərməyi təklif etdi.

Məsələn, hidrogen (Hydrogenium)—H, oksigen (Oxygenium)—O, azot (Nitrogenium)—N, küükürd (Sulfur)—S ilə işarə edildi. Eyni hərflərlə başlayan bir neçə element olduqda onların adının baş hərfinə ikinci hərf və ya sonrakı hərflərdən biri (kiçik formatla) də əlavə olunur. Məsələn, azot (Nitrogenium), nikel (Nikelium) və natrium (Natrium) müvafiq olaraq N, Ni və Na işarələri ilə göstərilir.

Aşağıdakı cədvəldə bəzi elementlərin latinca və azərbaycanca adları, həmçinin kimyəvi işarələri verilmişdir (cədvəl 1).



**Yens Yakov
Bertselius
(1779–1848)**

*İsveç kimyaçısı.
1814-cü ildə kimyəvi
elementlərin müasir
işarələrini elmə da-
xil etmişdir. 1807–
1818-ci illərdə isə
45 kimyəvi elemen-
tin atom kütləsini
təyin etmişdir. Bir
sura başqa elmi kəşf-
lərin müəllifidir.*

Cədvəl 1

Elementin kimyəvi işarəsi	Elementin latınca adı	Elementin Azərbaycan dilində adı	Elementin adının qısa tələffüzü
H	Hidrogenium	Hidrogen	Haş
C	Carboneum	Karbon	Se
Si	Silicium	Silisium	Silisium
N	Nitrogenium	Azot	En
P	Phosphorus	Fosfor	Pe
O	Oxygenium	Oksigen	O
S	Sulfur	Kükürd	Es
F	Fluorum	Flüor	Flüor
Cl	Chlorum	Xlor	Xlor
Br	Bromum	Brom	Brom
I	Yodum	Yod	Yod
Li	Lithium	Litium	Litium
Na	Natrium	Natrium	Natrium
K	Kalium	Kalium	Kalium
Ca	Calcium	Kalsium	Kalsium
Ba	Barium	Barium	Barium
Mg	Magnesium	Maqnezium	Maqnezium
Zn	Zincum	Sink	Sink
Ag	Argentum	Gümüş	Argentium
Cu	Cuprum	Mis	Kuprum
Au	Aurum	Qızıl	Qızıl
Al	Aluminium	Alüminium	Alüminium
Fe	Ferrum	Dəmir	Ferrum
Hg	Hydrargyrum	Civə	Civə
Pb	Plumbum	Qurğuşun	Qurğuşun
Mn	Manganum	Manqan	Manqan



1. Azərbaycan dilində adı və oxunuşu eyni olan elementləri seçin.

H, F, Si, S, Br, Li, Ca, N, Cl

2. Hansı sıralarda izotoplар verilmişdir?

1) ; 2) ; 3) ; 4) .

3. Hidrogenin ən ağır izotopu _____ olub, _____ işarə olunur.

4. Verilmiş atomlarda eyni olan nədir? ; ; .

5. Eyni kimyəvi element atomlarını seçin:


1) ; 2) ; 3) 2Z ; 4) ; 5) 3T .

1.6. Bəsit və mürəkkəb maddələr. Allotropiya



Cisimlər hansı element atomundan təşkil olunmuşdur? Bu cisimlər arasında oxşar və fərqli cəhətlər nədir?

Tərkibinə görə maddələr iki yerə bölünür (*sxem 1*):



Metallar və qeyri-metallar bir-birindən bəzi xarakterik xassələrinə görə fərqlənirlər. Bu fərqlər cədvəl 1-də verilmişdir.

Cədvəl 1

METALLAR	QEYRİ-METALLAR
adi şəraitdə bərk (civədən başqa) halda olur	adi şəraitdə qaz, maye və bərk halda olur
elektrik cərəyanını və istiliyi yaxşı keçirir	istiliyi pis keçirir, elektriği isə əsasən, keçirmirlər
plastik xassəlidir – döyüllüb yastılana bilir	Adi şəraitdə bərk halda olan qeyri-metallar kövrək xassəlidir – döyüldükdə asanlıqla xırdaalanır

Bəsit maddələr kimyəvi elementlərin sərbəst halda mövcudluq formasıdır. Qeyri-metalların əmələ gətirdiyi bəsit maddələr (n.s.-də):

- Biratomlu qaz halında bəsit maddələr (He, Ne, Ar, Kr, Xe, Rn);
 - Çoxatomlu qaz halında bəsit maddələr (H_2 , O_2 , O_3 , F_2 , Cl_2 , N_2);
 - Çoxatomlu maye halında bəsit maddə (Br_2);
 - Biratomlu bərk halda bəsit maddələr (C, Si, B);
 - Çoxatomlu bərk halda bəsit maddələr (P_4 , S_8 , I_2).

Eyni bir kimyəvi elementin bir neçə bəsit maddə əmələ gətirməsi hədisəsinə *allotropiya*, əmələ gətirdiyi bəsit maddələrə isə *allotropik şəkildəyişmələr* deyilir. Ona görə də bəsit maddələrin sayı (400-dən çox) kimyəvi elementlərin sıvından coxdur (*cədvəl 2*).

Cədvəl 2


Element	Əmələ gətirdiyi bəsit maddələr (allotropik şəkildəyişmələri)
C	Almaz, qrafit, karbin, fülleren
S	Kristallik, plastik
O	O_2 (oksigen), O_3 (ozon)
Si	Kristallik, amorf
P	Ağ, qırmızı, qara

Allotropiya hadisəsi iki səbəbdən baş verir:

- 1.** Molekulda atomların sayının müxtəlif olmasından. Məsələn, oksigen (O_2), ozon (O_3)



- 2.** Maddələrin kristal quruluşunun müxtəlif olmasından. Məsələn, almaz, grafit, karbin, fülleren



1. Verilmis maddelerin nömrələrini uyğun xanalarda qeyd edin.

Bəsit maddə

Mürakkab maddə

- 1) CO_2 , 2) Cl_2 , 3) NaCl , 4) H_2 , 5) O_2 , 6) H_2O , 7) CH_4 , 8) NH_3

2. Boş xanalara uyğun olaraq «+» və «—» işarələrini yazın.

Element	Allotropik şəkildəyişmə	
	Əmələ gətirir	Əmələ gətirmir
N		
S		
O		

3. Bəsit maddələrin əmələ gəlməsində neçə kimyəvi element iştirak edir?

fülleren, ağ fosfor, almaz, dəmir, kristallik kükürd, oksigen

4. Venn diaqramında bəsit və mürəkkəb maddələrin oxşar və fərqli cəhətlərini göstərin.



1.7. Valentlik. Valentliyə əsasən formulların tərtibi

H, S, O, C, Na, Cl




Verilmiş kimyəvi elementlərin işarələrindən istifadə edərək suyun, xörək düzunun, karbon qazının, sulfat turşusunun kimyəvi formullarını yazın. Maddələrin kimyəvi formullarının yazılışı nəyə əsaslanır?

Maddələrin kimyəvi formullarını müxtəlif təcrübələr əsasında müəyyən etmək mümkündür. Bir neçə elementin hidrogenli birləşmələrinin təcrübə nəticəsində alınmış formulunu nəzərdən keçirək (*cədvəl 1*).

Cədvəl 1

Kimyəvi element	Birləşdirdiyi hidrogen atomunun sayı	Kimyəvi formul
Cl	1	HCl
O	2	H ₂ O
N	3	NH ₃
C	4	CH ₄



Eduard Franklend
(1825–1899)


İngilis kimyaçısı 1852-ci ildə atomları bir-birinə birləşdirici qüvvə haqqında anlayışı elmə daxil etmişdir. Atomların bu xassələrini sonralar *valentlik* adlandırmışlar.



Oksigen dəm qazı və hidroksonium ionunda (H_3O^+) III valentlidir. Karbon isə yalnız dəm qazında (CO) III valentlidir.

Cədvəldən aydın olur ki, xlor atomu 1, oksigen atomu 2, azot atomu 3, karbon atomu isə 4 hidrogen atomu ilə birləşir. Deməli, elementlərin hidrogen atomu birləşdirmək qabiliyyəti müxtəlifdir. Bunu izah etmək üçün «**valentlik**» anlayışından istifadə olunur. *Kimyəvi element atomlarının özünə müəyyən sayda başqa element atomlarını birləşdirmək qabiliyyətinə valentlik* deyilir. Valentlik anlayışı ilk dəfə 1852-ci ildə ingilis alimi E.Franklend tərəfindən elmə daxil edilmişdir.

Valentlik Roma rəqəmi ilə göstərilir. Hidrogenin valentliyi vahid qəbul olunduğu üçün digər elementlərin valentliyi ilə müqayisə edilir.



Bəzi kimyəvi elementlərin valentlikləri onların bütün kimyəvi birləşmələrində dəyişmir, yəni həmişə eyni rəqəmlə göstərilir. Belə elementlərə *sabit valentli elementlər* deyilir (cədvəl 2).

Cədvəl 2

Sabit valentli elementlər	
Kimyəvi element	Valentliyi
H, Li, Na, K, Rb, Cs, F	I
O, Be, Mg, Ca, Ba, Zn, Hg	II
B, Al	III
C	IV


Lakin bəzi elementlər müxtəlif kimyəvi birləşmələrdə müxtəlif valentliyə malik olur. Belə elementlərə *dəyişkən valentli elementlər* deyilir (cədvəl 3).

Cədvəl 3

Dəyişkən valentli elementlər	
Kimyəvi element	Valentliyi
Pb, Sn, Si	II, IV
S	II, IV, VI
P	III, V
Cr	II, III, VI
Cu	I, II
Fe	II, III
N	III, IV
Mn	II, III, IV, VI, VII
Cl, Br, I	I, III, V, VII

Kimyəvi elementin valentliyini bilməklə onların əmələ gətirdiyi binar (ikielementli) birləşmənin formulunu asanlıqla tərtib etmək olar. Bunun üçün elementlərin işaretlərini yazıb, üstündə valentliklərini göstərirər. Sonra həmin valentliyi göstərən ədədlərin ən kiçik ortaq bölünlənənini (ƏKOB) müəyyənləşdirib, onu valentliklərin hər birinə bölgərək indeksləri tapılır. Məsələn:

1) Al_2O_3 (alüminum-oksid) birləşməsində alüminium atomunun oksigenə görə valentliyini tapaq.



2) VII valentli manqan elementinin oksigenlə əmələ gətirdiyi birləşmənin formulunu tərtib edək:



3) Valentliyə görə formul tərtib edildikdə alınan indekslər ən kiçik tam ədədlərə qədər ixtisar olunursa, onda bu əməliyyatı aparıb maddənin sadə formulunu müəyyən etmək olar (VI və II ən böyük ortaq bölgənə, 2-yə bölbüb formulu tapmaq olar).



1. Na, Mg, K, Al, Be, C(IV) və S(IV, VI) elementlərinin oksigen atomu ilə əmələ gətirdiyi birləşmələrin formulları necə yazılırlar?



2. Valentliklərə uyğun olaraq indekslərin qiymətini boş xanalara yazın.

III Mn_2O_x	V Mn_2O_y	VII Mn_2O_z	x	y	z

3. Dəyişkən valentli elementləri seçin.

- 1) Ca, 2) Fe, 3) Na, 4) Al, 5) Cu, 6) Cr, 7) Cl.

4. Sabit valentli elementləri seçin.

- 1) Li, 2) Br, 3) K, 4) I, 5) Mg, 6) Be, 7) Cr.

5.	Maddə	Birləşmədə elementin valentliyi	
		metalın	qeyri-metalın
	NaCl		
	K ₂ S		
	Al ₂ O ₃		

1.8. Kimyəvi formul. Maddə tərkibinin sabitliyi qanunu




Maddənin element tərkibi	Kimyəvi formulu	İndekslər cəmi
H, O		
Mg, Cl		
C, O		

Cədvəli tamamlayın. Maddənin kimyəvi formulu nəyə deyilir?

Bütün maddələrin kimyəvi formulu var. *Maddə tərkibinin kimyəvi işarələr və indekslər vasitəsilə şərti yazılışı kimyəvi formul* adlanır. Maddənin kimyəvi formulu onun kəmiyyət və keyfiyyət tərkibini göstərir. Maddənin keyfiyyət tərkibi onun hansı element atomlarından ibarət olduğunu, kəmiyyət tərkibi isə onun tərkibində, yəni bir molekulunda olan element atomlarının sayını göstərir. *Elementin işarəsinin sağ tərəfində aşağıdakı yazılan və atomların sayını göstərən ədədə indeks* deyilir (sxem 1).

Sxem 1



Kimyəvi formulların və kimyəvi işarələrin qarşısında yazılın ədəd əmsal adlanır.



Əmsal

Cədvəl 1


Maddənin kürəcik modeli	Maddənin kimyəvi formulu
	H_2 indeks
	H_2O indeks
	O_2 indeks
	CO_2 indeks

Cədvəl 1-də verilmiş hidrogen, oksigen, su və karbon qazının molekul modellərinə və kimyəvi formuluna əsasən tərkibində olan atomların sayını deyə bilerik (*cədvəl 2*).

Cədvəl 2

H_2	2 H atomu	
O_2	2 O atomu	
H_2O	2 H atomu	1 O atomu
CO_2	1 C atomu	2 O atomu

Kimyəvi formulları elementlərin qısa adlarından istifadə edərək oxumaq olar.



Maddənin kimyəvi formuluna görə maddə haqqında hansı məlumatı ala biləcəyinizi aydınlaşdırıraq (*cədvəl 3*).

Cədvəl 3

1. Maddənin kimyəvi formulu	H_2O	CO_2
2. Maddənin adı	Su	Karbon qazı
3. Verilən maddənin bir molekulu	Bir molekul su	Bir molekul karbon qazı
4. Keyfiyyət tərkibi (verilən maddənin tərkibinə hansı element atomları daxildir)	Suyun tərkibinə hidrogen (H) və oksigen (O) atomları daxildir	Karbon qazının tərkibinə karbon (C) və oksigen (O) atomları daxildir

<p>5. Kəmiyyət tərkibi (verilən maddənin tərkibinə hər elementin neçə atomu və hansı kütlə nisbətlərində daxildir)</p>	<p>Su molekulu iki atom hidrogendən və bir atom oksigendən əmələ gəlmışdır. $m(H) : m(O) = 2 : 16$ $= 1 : 8$</p>	<p>Karbon qazının molekulu bir atom karbondan (C) və iki atom oksigendən (O) əmələ gəlmışdır: $m(C):m(O)=12:32=3:8$</p>
--	--	---



**Cozef Lui Prust
(1754–1826)**

Fransız kimyaçısı. 1799-cu ildən 1806-ci ilə qədər olan dövrdə müxtəlif oksidlərin, sulfidlərin və başqa maddələrin tərkibini tədqiq etmişdir. Nəticədə kimyəvi birləşmələrin tərkibinin sabitliyi qanununu kəşf etmişdir.

Maddələrin tərkibini müxtəlif fiziki-kimyəvi üsullarla, kimyəvi təcrübələrin nəticələrini təhlil etməklə müəyyənləşdirirlər. Məsələn, suyun sabit elektrik cərəyanının təsiri ilə parçalanmasından alınan hidrogen qazının həcminin oksigen qazının həcmindən iki dəfə artıq olduğu müşahidə edilir. Bu həcm nisbətini kütlə nisbətinə çevirdikdə $m(H) : m(O) = 1 : 8$ olduğu müəyyənləşir. Yəni 9 q su parçalandıqda həmişə 1 q hidrogen və 8 q oksigen alındığı məlum olur. Həmin ədədləri elementlərin nisbi atom kütlələri ilə müqayisə etdikdə su molekulunun iki hidrogen və bir oksigen atomundan ibarət olması nəticəsinə gəlinir. Suyun, eləcə də başqa birləşmələrin tərkibi alınma üsulundan və tapılma yerindən asılı olmayıaraq, həmişə sabit olur. Buna əsaslanaraq, 1799-cu ildə fransız kimyaçısı C.L.Prust tərəfindən «**Tərkibin sabitliyi qanunu**» kəşf edilmişdir. Hazırda maddə tərkibinin sabitliyi qanunu belə ifadə olunur: *Alınma üsulundan asılı olmayıaraq, molekulyar quruluşlu kimyəvi birləşmələrin tərkibi və xassələri həmişə sabit olur.*

Molekulyar quruluşlu maddələrin tərkibi və xassələrinin dəyişməzliyi barədə olan bu qanun kimyanın əsas qanunlarından biridir. Qeyri-molekulyar quruluşlu bir çox birləşmələr üçün tərkibin sabitliyi qanunu ödənilmir.

Bildiyimiz kimi, maddələrin hamısı molekulyar quruluşlu deyil. Onların böyük bir qrupu qeyri-molekulyar quruluşludur. Bəs bu maddələrin kimyəvi formulları necə tərtib olunur? Qeyri-molekulyar quruluşlu maddələrin kimyəvi formulu birləşmədəki element hissəciklərinin (atom və ya ionların) say nisbətinə əsasən tərtib edilir. Bu nisbətləri bilmək üçün qeyri-molekulyar quruluşlu maddənin kristalında bir element hissəciyinin başqa elementin neçə hissəciyi ilə əhatə olunduğu (birləşdiyi) müəyyənləşdirilməlidir. Maddənin kristal quruluşunun fiziki üsullarla tədqiqi belə məlumatlar əldə etməyə imkan verir. Bu cür tədqiqatların nəticəsində məlum olmuşdur ki, kvarsda silisium (Si) və oksigen (O)

atomlarının sayı 1:2-dir və formulu SiO_2 , alüminium-xloriddə isə alüminium (Al^{3+}) və xlor (Cl^-) ionlarının say nisbəti 1:3 və AlCl_3 kimi olmalıdır.

- 
- Bərabər sayıda molekulu olan dəm qazı və karbon qazı üçün eyni olan nədir? $A_r(\text{O})=16$; $A_r(\text{C})=12$
 - Kütləsi
 - Keyfiyyət tərkibi
 - Mol sayı
 - Tərkibindəki atom sayı
 - Həcmi (n.ş.)
 - H_2O_2 , b) P_2O_5 və c) SO_3 molekulunda olan atomların sayını müəyyən edin.
 - Xörək düzündə (NaCl), sodada (Na_2CO_3) və kalsium-xloriddə (CaCl_2) elementlərin say nisbətini göstərin.
 - SO_2 , N_2O_3 və H_2S formulları necə oxunur?
 - Elementlərin əmələ gətirdiyi birləşmələrin formullarını uyğun xanalara yazın.

Elementlər	O	Cl (I)	P (III)
Ca			
K			
Al			

1.9. Nisbi atom və nisbi molekul kütləsi



Verilmiş şəkilləri müqayisə edin. Bu şəkillər arasındaki oxşarlıqları izah edin. Nə üçün 1 C atomu – 12 H atomuna, 1 Mg atomu isə 2 C atomuna bərabərdir?

Nisbi atom kütləsi. Atom – molekul təlimində deyilir: bir atom növü digər atom növündən öz kütləsinə görə fərqlənir. Bildiyimiz kimi, hər bir element atomunun kütləsi onun nüvəsindəki proton və neytronların kütlələrinin cəmi ilə müəyyən edilir (yalnız yüngül hidrogen atomunda neytron yoxdur). Bəs atomların kütləsini bizim bildiyimiz vahidlərlə (mq, q, kq) ifadə etmək olarmı? Atomlar o dərəcədə kiçik kütləli hissəciklərdir ki, onların kütləsini birbaşa ən dəqiq (yüz mində bir, milyonda bir dəqiqliklə çəkən) tərəzilər vasitəsilə təyin etmək mümkün deyil.

Yalnız fiziki təcrübələrin və riyazi hesablamaların köməyilə atomların kütləsini müəyyənləşdirmək olar, məsələn, hesablanmışdır ki, ən yüngül hidrogen atomunun (protiumun) kütləsi $\approx 1,67 \cdot 10^{-24}$ q-dır. Hidrogen atomunun kütləsinə əsasən digər atomların kütləsini də hesablaşmaq mümkündür. Məsələn,

$$m_a(H) = 1,67 \cdot 10^{-24} \text{ q}; \quad m_a(O) = 1,67 \cdot 10^{-24} \text{ q} \cdot 16 = 26,7 \cdot 10^{-24} \text{ q}$$

Bu ədədlər çox kiçik olduğu üçün kimyəvi hesablamalar zamanı onlardan istifadə etmək əlverişsizdir. Bunun üçün elementin **nisbi atom kütləsi** anlayışından istifadə olunur. Bu məqsədlə ilk dəfə C.Dalton atomların kütləsini hidrogen atomunun kütləsi ilə müqayisə etməyi təklif etmişdir. Sonralar müəyyən edildi ki, metalların nisbi atom kütləsini hidrogenə əsasən təyin etdikdə çətinliklər meydana çıxır. Bundan sonra atomların nisbi atom kütləsini oksigenin atom kütləsinin $\frac{1}{16}$ -nə görə hesablaşdırılar. İzotopların kəşf edilməsi yenə çətinlik yaratdı. Hazırda nisbi atom kütləsini təyin etmək üçün etalon kimi karbon izotopunun (^{12}C) kütləsinin $\frac{1}{12}$ hissəsi qəbul edilmişdir. Bu etalona **atom kütlə vahidi** (a.k.v.) deyilir.

$$\text{a.k.v} = \frac{1}{12} m_a(^{12}\text{C}) = \frac{1}{12} \cdot 1,993 \cdot 10^{-26} \approx 1,66 \cdot 10^{-27} \text{ kq}$$

Elementlərin nisbi atom kütləsi A_r ilə işarə edilir. **A** – atom sözünün baş hərfidir, **r** – latınca «relative» – nisbilik mənasını ifadə edir. Nisbi atom kütləsi ölçüsüz kəmiyyətdir.

Kimyəvi elementin nisbi atom kütləsi onun təbii izotoplarının orta atom kütləsinin karbon atomu (^{12}C) kütləsinin $\frac{1}{12}$ -nə olan nisbətidir.

$$A_r = \frac{m_a(\text{El})}{\frac{1}{12} m_a(^{12}\text{C})} = \frac{m_a(\text{El})}{\text{a.k.v.}}$$

Bəzi elementlərin nisbi atom kütlələri aşağıdakı cədvəldə verilmişdir:

Bütün elementlərin nisbi atom kütlələri «Kimyəvi elementlərin dövri sistemi» cədvəlində verilmişdir (cədvəl 1).

Cədvəl 1


Kimyəvi elementin adı	Atomun kütləsi (kq-la)	Atomun kütləsi (a.k.v. ilə)	Nisbi atom kütləsi
Hidrogen	$1,67 \cdot 10^{-27}$	1	1
Oksigen	$2,67 \cdot 10^{-26}$	16	16

Nisbi molekul kütləsi. Molekullar atomlardan təşkil olunduğundan onların kütləsi tərkibində olan atomların kütlələrinin cəminə bərabərdir. *Maddə molekulunun atom kütlə vahidi ilə ifadə olunmuş kütləsinə nisbi molekul kütləsi* deyilir. Hesablamalar zamanı nisbi molekul kütlə-

sindən istifadə olunur. Maddələrin nisbi molekul kütləsi M_r ilə işarə edilir. **M** – molekul sözünün baş hərfidir, **r** – latınca «relative» – nisbilik mənasını ifadə edir.

$$M_r = \frac{m_{\text{(molekul)}}}{^{1/12}m_a(^{12}\text{C})} = \frac{m_{\text{(molekul)}}}{\text{a.k.v.}}$$

Molekulyar və qeyri-molekulyar quruluşlu maddələrin nisbi molekul kütləsi molekulu təşkil edən atomların nisbi atom kütləsinə əsasən hesablanır: hər bir elementin nisbi atom kütləsi indeksinə vurulur, alınan hasilər toplanır. Məsələn, sulfat turşusunun (H_2SO_4) nisbi molekul kütləsini hesablayaq (*şəkil 1*).



Şəkil 1.

Nisbi molekul kütləsindən istifadə etməklə kimyəvi formullar əsasında aşağıdakı hesablamaları aparmaq olar:

1. Formula görə elementin kütlə payının hesablanması. Kütlə payı omeqa (ω) hərfi ilə göstərilir.

$$\omega = \frac{A_r(\text{El}) \cdot n}{M_r(\text{maddə})}; \text{ faizlə ifadəsi } \omega = \frac{A_r(\text{El}) \cdot n}{M_r(\text{maddə})} \cdot 100\%$$

n – kütlə payı hesablanacaq elementin indeksidir.

2. Mürəkkəb maddədə elementlərin kütlə nisbətlərinin hesablanması. Hər bir elementin nisbi atom kütləsi indeksinə vurulur, işarəsinin altında yazılır. Alınan ədədlər ən böyük ortaq bölənə bölünürlər.

Ca SO_4	MgCO_3
40: 32:64	24:12:48
5:4:8	2:1:4

3. Elementlərin kütlə payına əsasən maddənin kimyəvi formulu-nun çıxarılması. Məsələn, X_aY_b maddəsi üçün:


$$a:b = \frac{\omega(X)}{A_r(X)} : \frac{\omega(Y)}{A_r(Y)}$$

4. Elementlərin kütlə nisbətlərinə görə mürəkkəb maddənin kimyəvi formulunun çıxarılması. Məsələn, X_aY_b birləşməsi üçün:


$$a:b = \frac{m(X)}{A_r(X)} : \frac{m(Y)}{A_r(Y)}$$



1. H_2CrO_4 və $\text{Cr}(\text{OH})_2$ maddələrinin nisbi molekul kütlələrinin fərqini hesablayın. $A_r(\text{O})=16$, $A_r(\text{H})=1$, $A_r(\text{Cr})=52$
 2. Maddənin kimyəvi formulunu müəyyən edin. $A_r(\text{Fe})=56$, $A_r(\text{C})=12$, $A_r(\text{O})=16$
- | $m(\text{Fe}), \text{q}$ | $m(\text{C}), \text{q}$ | $m(\text{O}), \text{q}$ | Kimyəvi formul |
|--------------------------|-------------------------|-------------------------|-----------------------------------|
| 14 | 3 | 12 | $\text{Fe}_x\text{C}_y\text{O}_z$ |
3. Nüvəsində 19 proton və 20 neutron olan elementin nisbi atom kütləsini müəyyən edin.
 4. Verilmiş maddələrin nisbi molekul kütlələrini hesablayın: SO_3 , Al_2O_3 və H_2SO_4
 5. Qrafikə əsasən Y-in nisbi atom kütləsini müəyyən edin. $A_r(\text{X})=32$



1.10. Maddə miqdarı. Molyar kütlə



Verilmiş ifadələri tamamlayın və alığınız nəticələri izah edin. Kütlə və miqdar anlayışlarının fərqi nədir?

Verilmiş tapşırığa uyğun müxtəlif elementlərin əmələ gətirdiyi bəsit maddələr üçün də oxşar hesablama aparsaq, hər dəfə eyni ədədin $6,02 \cdot 10^{23}$ alındığını müşahidə edərik. Yəni $A_r(\text{C}) \approx 12$, $A_r(\text{S}) \approx 32$, $A_r(\text{N}) \approx 14$ -dürsə, onda deyə bilərik: 12 q karbonda, 32 q kükürddə, 14 q azotda da $6,02 \cdot 10^{23}$ sayda atom olmalıdır. Bu hesablamlardan alınan $6,02 \cdot 10^{23}$ ədədi italyan alimi Amedeo Avogadro şərəfinə **Avogadro ədədi** (N_A) adlandırılmışdır. Verilmiş hər hansı maddədə hissəciklərin sayını ifadə etmək üçün **maddə miqdarı** anlayışından istifadə olunur. Maddə miqdarı v (nū) yunan hərfi ilə işarə olunur və vahidi **mol**-dur. Tərkibində $6,02 \cdot 10^{23}$ sayda hissəcik (atom, molekul, ion və s.) olan maddə miqdarı **mol** adlanır. Deməli, 1 mol karbonda $6,02 \cdot 10^{23}$ karbon atomu, oksigen qazının 1 molunda isə Avogadro ədədinin iki misli qədər ($2 \cdot 6,02 \cdot 10^{23}$) oksigen atomu var. Mol anlayışını molekul və ionlardan təşkil olunmuş maddələrə də tətbiq etmək olar. Məsələn, 1 mol hidrogen

qazında $6,02 \cdot 10^{23}$ molekul, 1 mol xörək duzunda (NaCl) $6,02 \cdot 10^{23}$ sodium ionu (Na+) və $6,02 \cdot 10^{23}$ xlor ionu (Cl^-) vardır.

Maddələrin 1 molunda olan hissəciklərin sayı ($6,02 \cdot 10^{23}$) Avoqadro sabiti (N_A) adlanır. Avoqadro sabitinin Avoqadro ədədindən fərqi onun müəyyən vahidlə (mol^{-1}) ölçülülməsidir. $N_A = 6,02 \cdot 10^{23} \text{ mol}^{-1}$.

Maddə miqdarnı aşağıdakı düsturla hesablamaq olar:

$$v = \frac{m}{M}; \quad v = \frac{N}{N_A};$$

Burada v — maddə miqdarı, m — kütlə, M — molyar kütlə, N — molekulların verilmiş sayı, N_A — Avoqadro sabiti. Düsturda verilmiş bütün kəmiyyətlər artıq bizə məlumdur. Yalnız molyar kütlə anlayışından başqa. İndi isə bu anlayışın mahiyyətini aydınlaşdırıraq.

Molyar kütlə. *Maddənin 1 molunun qramla ifadə olunmuş kütləsinə molyar kütlə deyilir.* Molyar kütlə M hərfi ilə işarə olunur və vahidi q/mol -dur.

Maddənin molyar kütləsi qramlarla ifadə olunduqda, ədədi qiymətcə onun nisbi molekul kütləsinə (əgər molekullardan təşkil olunursa) bərabərdir. Müqayisə üçün yazaq (*cədvəl 1*):

Cədvəl 1

Nisbi molekul kütləsi	Molyar kütlə
$M_r(\text{Fe}) = 56$	$M(\text{Fe}) = 56 \text{ q/mol}$
$M_r(\text{H}_2\text{O}) = 18$	$M(\text{H}_2\text{O}) = 18 \text{ q/mol}$

Müqayisədən göründüyü kimi, maddələrin molyar kütləsi vahidinə görə nisbi molekul kütləsindən fərqlənir. Yəni molyar kütlə ölçü vahidinə malikdir. Yuxarıda verilənlərdən məlum olur ki, molyar kütlə anlayışı həm kimyevi elementlərə, həm də molekulyar və qeyri-molekulyar quruluşlu bəsit və mürəkkəb maddələrə tətbiq olunur.

Maddə miqdarı (mol) əsasında aşağıdakı hesablamaları aparmaq olar. Maddənin mol miqdarı verildikdə:

- 1) v (atom) ümumi = v (maddə) · (indekslər cəmi);
- 2) N (atom) ümumi = v (maddə) · (indekslər cəmi) · N_A .

3)
$$\frac{m}{M} = \frac{n}{N_A} = \frac{v}{N_A} \cdot \frac{1}{M}$$

1. $6,02 \cdot 10^{23}$ molekul suda cəmi neçə mol atom var?

2. 3 mol oksigen qazında neçə atom var?

3. $3,01 \cdot 10^{23}$ molekul karbon qazının mol miqdarnı müəyyən edin.

4. 0,5 mol H3PO4-də neçə oksigen atomu var?


5. 0,9 qram su neçə moldur?



1.11. Avoqadro qanunu. Qazların molyar həcmi



Səkillərə nəzər yetirin. Nə üçün müxtəlif kütləli qazlar götürülsə də, onların tutduqları həcm bərabərdir? Bunun səbəbini izah edin.



XIX əsrin əvvəllərində A.Avoqadro müxtəlif şəraitdə qazların xassələri ilə əlaqədar müşahidələr aparmaqla və kəşf olunmuş qaz qanunlarını (Boyl – Mariott, Gey – Lüssak və s.) təhlil etməklə, 1811-ci ildə yeni qanun irəli sürdü. *Avoqadro qanunu: eyni şəraitdə (temperatur və təzyiq eyni olduqda) müxtəlif qazların bərabər həcmində bərabər sayda molekul olur.*



**Amedeo Avoqadro
(1776–1856)**

İtalyan alimi, 1811-ci ildə qazlar haqqında qanun kəşf etmiş, sonralar bu qanun onun adı ilə adlandırılmışdır.

Biz artıq hər hansı maddənin 1 mol miqdarında $6,02 \cdot 10^{23}$ molekul olduğunu bilirik. Avoqadro qanununa əsasən şərait eyni olduqda 2 q hidrogen, 32 q oksigen, 28 q azot, 44 q karbon qazının eyni sayda qaz molekulları eyni həcm tutur.

Təcrübələr göstərir ki, normal şəraitdə istənilən qazın və ya qazlar qarışığının 1 molunun həcmi təqribən 22,4 l olur. *Qazların 1 molunun normal şəraitdəki həcmində molyar həcm deyilir və V_M ilə işarə olunur.* Qazın həcmi litrlə ölçüldükdə molyar həcm $V_M = 22,4 \text{ l/mol}$ olur. Qazın maddə miqdarı ilə molyar həcmi arasında olan asılılığı aşağıdakı düsturla ifadə etmək olar:

$$v = \frac{V}{V_M} = \frac{V}{22,4} ; V = v \cdot V_M$$

Burada v — maddə miqdarı, V — qazın həcmi, V_M — molyar həcmdir.

Avoqadro qanunu və qazların molyar həcmi və sitəsilə qazların normal şəraitdəki sıxlığını və bir qazın başqa qaza görə nisbi sıxlığını hesablamamaq olar. Sıxlıq ρ (ro) hərfi ilə işarə olunur və vahidi g/l -dir.

Hər hansı X qazının normal şəraitdəki (n.s.) sıxlığını hesablamamaq üçün onun molyar kütləsini molyar həcmə bölmə lazımdır:



Normal şərait 0°C temperatur 1 atm təzyiq deməkdir.
 $1 \text{ atm} = 101,3 \text{ kPa}$

$$\rho = \frac{M_x}{V_M} = \frac{M_x}{22,4}; \quad M_x = \rho \cdot V_M = \rho \cdot 22,4$$

Məsələn, oksigenin və karbon qazının n.ş-də sıxlığı:

$$\rho(O_2) = \frac{M(O_2)}{V_M} = \frac{32 \text{ q/mol}}{22,4 \text{ l/mol}} = 1,43 \text{ q/l}$$

$$\rho(CO_2) = \frac{M(CO_2)}{22,4 \text{ l/mol}} = \frac{44 \text{ q/mol}}{22,4 \text{ l/mol}} = 1,96 \text{ q/l}$$

Bərk və maye maddələrin n.ş-də sıxlığı $\rho = \frac{m}{V}$ düsturu ilə hesablanır:

Eyni şəraitdə, bərabər həcmli qazlardan hansının kütləsinin ağır olduğunu müəyyənləşdirmək üçün **nisbi sıxlıq** anlayışından istifadə olunur. Müxtəlif qazların eyni şəraitdə sıxlıqları nisbəti molyar kütlələrinin nisbətinə bərabərdir. Nisbi sıxlıq **D** hərfi ilə işarə olunur və vahidi yoxdur. Nisbi sıxlığın düsturu aşağıdakı kimidir:

$$\frac{M_1}{M_2} = \frac{\rho_1}{\rho_2} = D; \quad M_1 = M_2 \cdot D$$

Qazların nisbi sıxlığı çox hallarda ən yüngül qaz olan hidrogenə və havaya görə hesablanır:

$$D_{(H_2)} = \frac{M_{(x)}}{M_{(H_2)}} = \frac{M_{(x)}}{2}; \quad M_{(x)} = 2 \cdot D_{H_2}$$

Onda karbon qazının hidrogenə görə nisbi sıxlığı:

$$D_{H_2} = \frac{M(CO_2)}{M(H_2)} = \frac{44}{2} = 22$$

Qaz qarışığının orta molyar kütləsi təqribən 29 q/mol olduğundan nisbi sıxlığın düsturu aşağıdakı kimi olur:

$$D_{\text{hava}} = \frac{M_x}{29}; \quad M_x = M_{\text{hava}} \cdot D_{\text{hava}} = 29 \cdot D_{\text{hava}}$$

Qaz qarışığının orta molyar kütləsinin hesablanması üsulları

Cədvəl 1

Mol miqdarına görə	Həcm payına görə	Həcmində görə
$M_{\text{orta}} = \frac{v_1 \cdot M_1 + v_2 \cdot M_2 + \dots}{v_1 + v_2 + \dots}$		

Burada v_1 və v_2 qazların mol miqdarları, M_1 və M_2 qazların molyar kütlələri, V_1 və V_2 qazların n.ş-də həcmi, φ_1 və φ_2 qaz qarşılığında qazların həcm payıdır.

İki müxtəlif qazdan ibarət 1 mol qaz qarşılığının orta molyar kütləsini aşağıdakı düsturla hesablamaq olar:

$$M_{\text{orta}} = v_1 \cdot M_1 + (1-v_1) \cdot M_2$$

Bir-biri ilə reaksiyaya daxil olmayan eyni molyar kütləli qazları eyni təzyiqdə qarışdırıldıqda qaz qarşığının sıxlığı və orta molyar kütləsi dəyişməz. Məsələn, CO və N₂-ni qarışdırıldıqda


$$M_{(CO)} = M_{\text{orta}} = M_{(N_2)}; \rho_{(CO)} = \rho_{(\text{orta})} = \rho_{(N_2)}$$

Molyar kütlələri fərqli olan qazları eyni təzyiqdə qarışdırıldıqda alınan qaz qarşığının orta molyar kütləsi (n.ş.) və sıxlığı qarışdırılan qazların molyar kütlələri və sıxlıqları arasında bir qiymət alır. Məsələn, N₂ və O₂-ni qarışdırıldıqda:

$$M_{(O_2)} > M_{\text{orta}} > M_{(N_2)}; \rho_{(O_2)} > \rho_{(\text{orta})} > \rho_{(N_2)}$$

Sabit təzyiqdə hər hansı qaza molyar kütləsi böyük olan qaz əlavə etdikdə sıxlıq artar, molyar kütləsi kiçik olan qaz əlavə etdikdə isə sıxlıq azalar.

Həcmi nisbətlər qanunu kimyəvi reaksiyalarda reaksiyaya daxil olan və alınan qazların həcmləri nisbəti onların əmsalları nisbətinə bərabər olur. Məsələn,



Qazların həcm, mol və molekullarının say nisbəti bir-birinə bərabərdir.

$$v_1:v_2 = V_1:V_2 = N_1:N_2.$$

Qarışıqlara aid aşağıdakı hesablamaları aparmaq olar:

1) $m(\text{karışım}) = m_1 + m_2 + \dots = v_1 \cdot M_1 + v_2 \cdot M_2 + \dots$

2) $\omega(\text{maddə}) = \frac{m(\text{maddə})}{m(\text{karışım})} \cdot 100\%; \quad \varphi(\text{qaz}) = \frac{v(\text{qaz})}{v(\text{karışım})} \cdot 100\% = \frac{V(\text{qaz})}{V(\text{karışım})} \cdot 100\%$


3) İki qazın kütlə nisbəti: $\frac{m(X)}{m(Y)} = \frac{M(X) \cdot V(X)}{M(Y) \cdot V(Y)}$



1. $3,01 \cdot 10^{23}$ molekul hidrogen qazı normal şəraitdə neçə litr həcm tutar?
2. Azotun hidrogenə (I), heliumə (II) və oksigenə (III) görə nisbi sıxlıqlarını müqayisə edin. A_r (N)=14, A_r (H)=1, A_r (He)=4, A_r (O)=16
3. 3,36 l naməlum qazın n.ş-də mol miqdarını hesablayın.
4. 2 mol H₂ və 1 mol O₂-dən əmələ gələn qaz qarşığının hidrogenə görə sıxlığını hesablayın. M(H₂)=2g/mol; M(O₂)=32g/mol.
5. 4,48 l karbon qazındaki (n.ş-də) atomlarının ümumi sayını hesablayın.



2 FİZİKİ VƏ KİMYƏVİ HADISƏLƏR. KİMYƏVİ TƏNLİKLƏR





2.1. Fiziki və kimyəvi hadisələr.

Kimyəvi reaksiyaların əlamətləri

2.2. Kimyəvi tənlik.

Maddə kütləsinin saxlanması qanunu

2.3. Kimyəvi reaksiyaların tipləri

2.4. Kimyəvi reaksiyaların istilik effekti

2.5. Yanma. Yanacaqların səmərəli yandırılması

2.6. Kimyəvi tənliklərə əsasən hesablamalar



2.1. Fiziki və kimyəvi hadisələr. Kimiyəvi reaksiyaların əlamətləri

Şəkilləri müqayisə edin. Hansı hadisə baş verir ki, mismar paslanır, gilas çürüyür, su isə maye halından bərk və ya qaz halına çevrilir? Bu hadisələr bir-birdən nə ilə fərqlənir? Bunu necə izah etmək olar? Kimyəvi reaksiyaların hansı əlamətləri var?

Bizim hər birimiz evdə qızdırılan suyun buxara çevrilib «yox» olmasına (qaz halına çevrilməsini) və buxarın üzərinə soyuq bir əşya tutduqda yenidən su damcılarının görünməsini müşahidə etmişik. Həmçinin şaxtalı havada çölə qoyulmuş qabda suyun donaraq buza çevrilməsini, içəri gətirildikdə isə yenidən əriyərək mayeləşməsini görmüşük. Bu çevrilmələrdə başqa maddə əmələ gəlirmi?

Kiçikhəcmli iki qab götürün. Sonra qablardan birinə xörək duzu və su, digərinə isə şəkər və su əlavə edib zəif odda qızdırın. Nə müşahidə etdiniz? Fikirlərinizi dəftərinizə yazın.




Fizika fənnindən bizə məlumdur ki, təbiətdə baş verən bütün dəyişikliklər **hadisə** adlanır. Məsələn, yağışın yağması, günün çıxmazı, ildirimin çaxması, zəlzələ, buzlaqların əriməsi və s. (şəkil 1).



Şəkil 1.

Təbiətdə baş verən hadisələr 2 yerə bölünür (*sxem 1*):

Sxem 1



Fiziki hadisələr zamanı maddənin yalnız aqreqat həli, forması, ölçüsü, həcmi, təzyiqi, temperaturu və hərəkət sürəti dəyişir (*şəkil 2*). Məsələn, suyun donması, buzun əriməsi, suyun qaynaması və s.



Şəkil 2.



1. Mis məftili qızdırın. 2. Bir qədər durulmuş əhəng suyuna borucuq vasitəsilə nəfəs verin, yaxud üzərinə azca soda məhlulu əlavə edin. 3. Noxud boyda kükürd parçasını yandırın. Hər üç halda nə müşahidə etdiniz?



Şəkil 3. Kimyəvi reaksiyanın əlamətləri

Kimyəvi hadisələr zamanı isə başlanğıc maddədən yeni maddələr əmələ gəlir. Məsələn, yanma, çürümə, qıçırma, elektroliz, tərkib hissələrinə parçalanma, paslanma (korroziya) və s. kimyəvi hadisələrə **kimyəvi reaksiyalar** deyilir.

Kimyəvi reaksiyaların bir neçə əlaməti var. Bu əlamətlər kimyəvi reaksiyanın getməsini göstərən əlamətlərdir (*şəkil 3*).

Kimyəvi hadisələr həmisi fiziki hadisələrlə müşayiət olunur. Məsələn, təbii qazın yanması nəticəsində karbon qazı və suyun əmələ gəlməsi ilə yanaşı (kimyəvi hadisə), işıq və istilik ayrılırlar (fiziki hadisə).

Fiziki və kimyəvi hadisələrin əhəmiyyəti. Ətrafımızda baş verən fiziki hadisələrin hansı əhəmiyyətə malik olduğu «Həyat bilgisi» kursundan sizə məlumdur. Məsələn, suyun buxarlanması, su buxarlarının kondensləşməsi və yağışın yağması təbiətdə suyun dövranını təşkil edir. Sənaye istehsalında metallara, plastik kütlələrə və başqa materiallara müəyyən forma verməklə (şamplama, yayma) cürbəcür əşyalar alınır.

Kimyəvi reaksiyaların da böyük əhəmiyyəti vardır. Onlardan metalların (dəmir, alüminium, mis, sink, qurğunun, qalay və s.) həmçinin plastik kütlələrin, mineral gübrələrin, dərman maddələrinin və s. alınması üçün istifadə olunur. Yanacağın yandırılması zamanı ayrılan enerjidən məişətdə və sənayedə istifadə olunur.

Kimyəvi reaksiyaların başlanması və getməsi şəraitləri müxtəlif olur. Bir qrup reaksiyanın (məsələn, yanma reaksiyaları) getməsi üçün maddələrin hissəciklərinin toxunması və müəyyən temperatura qədər qızdırılması kifayətdir. Reaksiyanın sona kimi getməsi ayrılan istilik enerjisinin hesabına təmin edilir. Bəzi reaksiyaların (məsələn, suyun oksigen və hidrogenə parçalanması) gedişi isə əlavə enerjinin sona qədər verilməsini tələb edir.


Təbiətdə fiziki və kimyəvi hadisələr (reaksiyalar) daim, fasiləsiz olaraq gedir. Bu isə maddələrin dövranını, iqlim dəyişmələrini, canlıların yaşayış şəraitini təmin edir.

1. Uyğunluğu müəyyən edin.

- 
- 1) Kimyəvi hadisə
 - 2) Fiziki hadisə
 - a) suyun qaynaması
 - b) qatığın qıçqırması
 - c) dəmirin əriməsi
 - d) kibritin yanması
 - ç) şüşənin toz halına salınması

2. Venn diaqramında fiziki və kimyəvi hadisələrin oxşar və fərqli cəhətlərini göstərin.

3. Fiziki hadisələri müəyyən edin.




4. Şəkəri qızdırın zaman baş verən fiziki və kimyəvi hadisələri seçin:

- 1) şəkər əriyir; 2) ərinti qaynayırlar; 3) ərinti qonurlaşır və sonra qaralırlar;
- 4) qara rəng itir, karbon qazı və su əmələ gəlir.

2.2. Kimyəvi tənlik. Maddə kütləsinin saxlanması qanunu



Sınaq şüşəsində 2 q-a yaxın natrium-xloridi az miqdardı su ilə isladın. Sınaq şüşəsinə onun dördə biri qədər qatı sulfat turşusu töküb, ağızını içərisindən qazaparan boru keçirilmiş tixacla bağlayın. Götürülən turşu qatı, duz isə kristal şəklində olmalıdır. İçərisində duzla sulfat turşusu olan sınaq şüşəsini zəif qızdırın. Nə müşahidə etdiniz? Reaksiya nəticəsində maddələrin kütləsində dəyişikliklər baş verirmi? Reaksiya tənliyini yazın.



Təbiətdə baş verən kimyəvi reaksiyalar yazılı şəkildə kimyəvi tənliklər ifadə olunur. *Kimyəvi reaksiyanın formullar, işarələr və əmsallar vasitəsilə şərti yazılışına kimyəvi tənlik deyilir.*

Kimyəvi tənlik aşağıda verilmiş qaydalara əsasən tərtib olunur:

- Reaksiyaya daxil olan kimyəvi maddələrin kimyəvi formulları qeyd olunur.
- Reaksiyaya daxil olan maddələrin sayı iki və daha artıq olduqda onlar arasında «+» işarəsi yazılır.
- Sonra ox (\rightarrow) işarəsi qoyulur.
- Ox işarəsindən sonra reaksiya nəticəsində alınan maddələrin kimyəvi formulu yazılır.
- İki və daha artıq məhsul alındıqda onlar arasında «+» işarəsi qeyd edilir.


Məsələn, hidrogenin oksigendə yanma reaksiyası tənliyini tərtib edək:




*Reaksiyaya daxil
olan maddələr* *Reaksiya
məhsulu*

Burada sol və sağ tərəfdəki atomların sayı eyni deyil. Belə yazılışa reaksiyanın sxemi deyilir. Bu sxemi tənliyə çevirmək üçün tənliyin sağ və sol tərəfində olan atomların sayı bərabərləşdirilməlidir.

Tənliyin sağ və sol tərəfində olan element atomlarının sayının bərabərləşdirilməsinə **tənliyin əmsallaşdırılması** deyilir. Suyun əmələ gəlmə reaksiyasında maddələrin tərkibinə daxil olan element atomlarının sayını müəyyənləşdirək.



Reaksiyaya nəzər yetirsək, hidrogen atomlarının sayı hər iki tərəfdə bərabərdir. Sağ tərəfdəki oksigen atomunun sayı isə sol tərəfdəki oksigen atomunun sayından bir vahid əskidir. Bu səbəbdən əvvəlcə oksigen atomlarının sayını bərabərləşdirək. Bunun üçün reaksiyanın sağ tərəfində olan atomların sayı 2-yə vurulur, onun əsasında sol tərəfdəki maddələrin də əmsali müəyyənləşdirilir.



Nəticədə sol və sağ tərəfdə olan hidrogen və oksigen atomlarının sayı bərabərləşir və **kimyəvi reaksiya tənliyi** alınır. 2 hidrogen molekulu 1 oksigen molekulu ilə reaksiyaya daxil olaraq 2 su molekulu əmələ gətirir.

İlk dəfə 1748-ci ildə rus alimi M.V.Lomonosov və ondan xəbərsiz olaraq 1789-cu ildə fransız alimi A.Lavuazye kəşf etmişdir ki, kimyəvi reaksiyalar zamanı reaksiyaya daxil olan maddələrin kütlələrinin cəmi reaksiyadan alınan maddələrin kütlələrinin cəminə bərabər olur.

Maddə kütləsinin saxlanması qanunu belə ifadə olunur: Kimyəvi reaksiyaya daxil olan maddələrin kütlələrinin cəmi reaksiyadan alınan maddələrin kütlələrinin cəminə bərabərdir.



Kolbaya az miqdarda kükürd yerləşdirilir, kolbanın ağrı tixacula bağlanır və tərəzidə çökülür (1). Sonra kolba kükürdlə birlikdə ehtiyatla qızdırılır (2).



Kolbadə kükürd(IV)oksidin hissəciklərin-dən ibarət tüstünün əmələ gəlməsinə əsa-sən kimyəvi reaksiyanın getməsini müəyyən etmək olar. Kolbani yenidən çəkdikdə reaksiya nəticəsində maddə kütləsinin də-yışmədiyi müşahidə edilir (3).



1. Sink metalinin xlorid turşusu (HCl) ilə reaksiyasından sink xlorid ($ZnCl_2$) və hidrogen qazı (H_2) alınır. Reaksiya tənliyi ni tərtib edin.

2. $a+b$ cəmini müəyyən edin.

Reaksiyalar	Reaksiya tənliklərində hidrogenin əmsali
$Li+H_2 \rightarrow LiH$	a
$CuO+H_2 \rightarrow Cu+H_2O$	b

3. Hansı reaksiya tənliklərində maddələrin əmsalları doğru göstərilmişdir?

1. $N_2+3H_2 \rightarrow 2NH_3$
2. $4KMnO_4 \rightarrow 2K_2MnO_4 + MnO_2 + O_2$
3. $2Al+6HCl \rightarrow 2AlCl_3 + 3H_2$
4. $3Fe+2Cl_2 \rightarrow 3FeCl_3$

4. Verilmiş reaksiya tənliklərini əmsallaşdırın.

Reaksiyaya daxil olan maddələr	Reaksiya məhsulu	Reaksiya tənliyində bütün əmsalların cəmi
CH_4+O_2	CO_2+H_2O	
H_2+Cl_2	HCl	
$P+O_2$	P_2O_5	
$Na+H_2SO_4$	$Na_2SO_4+H_2$	

5. Fosforun oksigendə yanmasından 284q P_2O_5 alınmışsa, neçə qram oksigen reaksiyaya daxil olmuşdur? $A_r(P)=31$, $A_r(O)=16$


2.3. Kimyəvi reaksiyaların tipləri






Çini putaya bir qədər ammonium-bixromat ($(NH_4)_2Cr_2O_7$) töküb iri azbest kartonu üzərinə qoyun. Şüşə çubuğu qızdırıb putadakı maddəyə toxundurun.

Nə müşahidə etdiniz? Baş verən prosesə aid fikirlərinizi izah edin və reaksiyanın tənliyini yazın. Nə üçün bu reaksiyanı «Kimiyəvi vulkan» adlandırırlar?

Kimyəvi reaksiyalar müxtəlif əlamətlərinə görə təsnif edilir. Reaksiyaya daxil olan və reaksiya nəticəsində alınan maddələrin sayına görə kimyəvi reaksiyalar 4 tipə bölünür (*sxem 1*):




Birləşmə reaksiyaları. İki və ya daha çox bəsit və ya mürəkkəb maddədən bir mürəkkəb maddənin alınması ilə gedən reaksiyalara **birləşmə reaksiyaları** deyilir.





 Kimyəvi reaksiyanın getməsi üçün bəzən qızdırmaq lazımlı olur. Bu halda reaksiya tənliklərində oxun üzərində **t** işarəsi qoymalıdır.

Parçalanma reaksiyaları. Bir mürəkkəb maddədən iki və ya daha çox bəsit və ya mürəkkəb maddənin alınması ilə gedən reaksiyalara **parçalanma reaksiyaları** deyilir.




 Əgər reaksiya zamanı qaz çıxırsa, onda onun kimyəvi formulunun yanına istiqaməti yuxarı olan ox işarəsi (**↑**) əlavə edilir.

Əvəzətmə reaksiyaları. Bəsit və mürəkkəb maddə arasında gedən reaksiya zamanı bəsit maddənin atomları mürəkkəb maddə atomlarından birini əvəz edirsə, belə reaksiyalara **əvəzətmə reaksiyaları** deyilir.






Mavi rəngli mis (II)sulfat (CuSO_4) məhluluna təmizlənmiş dəmir mismar və ya dəmir lövhə daxil edin. Nə müşahidə etdiniz?



Əgər reaksiya zamanı çöküntü alınsa, onda alınan maddənin kimyəvi formulu yanına istiqaməti aşağı olan ox işarəsi (\downarrow) əlavə edilir.

Dəyişmə (mübadilə) reaksiyaları. İki mürəkkəb maddə arasında bu maddələrin tərkib hissələrinin dəyişməsi ilə gedən reaksiyalara **dəyişmə (mübadilə) reaksiyaları** deyilir.



1. Uyğunluğu müəyyən edin.

- | | |
|--------------------------|--|
| 1. Birləşmə reaksiyası | a) $\text{Zn} + \text{CuCl}_2 \rightarrow \text{ZnCl}_2 + \text{Cu}$ |
| 2. Əvəzətmə reaksiyası | b) $2\text{H}_2\text{O} \rightarrow 2\text{H}_2 + \text{O}_2$ |
| 3. Parçalanma reaksiyası | c) $2\text{Cu} + \text{O}_2 \rightarrow 2\text{CuO}$ |

2. Cədvəli tamamlayın:

Reaksiyaya daxil olan maddələr	Reaksiya məhsulları	Reaksiyanın tipi	Bütün əmsallar cəmi
$\text{Na} + \text{H}_2\text{O}$	$\text{NaOH} + \text{H}_2$		

3. $\text{Na} + \text{aO}_2 \rightarrow \text{Na}_2\text{O}_2$, $\text{Al} + \text{bO}_2 \rightarrow \text{Al}_2\text{O}_3$, $\text{H}_2 + \text{cO}_2 \rightarrow \text{H}_2\text{O}$ tənliklərində a, b və c-ni müqayisə edin.

4. Cədvəli tamamlayın:

Reaksiya	Həcm nisbəti	Kütlə nisbəti
$\text{H}_2 + \text{Cl}_2 \rightarrow \text{HCl}$		
$\text{N}_2 + \text{H}_2 \rightarrow \text{NH}_3$		

2.4. Kimyəvi reaksiyaların istilik effekti



Siz idmanla məşğul olarkən, dərs oxuyarkən və qida qəbulu zamanı orqanizminizdə hansı dəyişikliklərin baş verdiyini müşahidə edirsiniz? Bu zaman enerjiniz necə dəyişir?


Biz həyatda daim qida qəbul edir və həmçinin müəyyən fəaliyyətlə (zehni və fiziki iş) məşğul oluruq. Əvvəlcə qida qəbul edərək öz enerjimizi artırırıq, müxtəlif fəaliyyət sahələri ilə məşğul olmaqla isə qida qəbulu nəticə - sində əldə etdiyimiz enerjini sərf edirik (yəni enerjimiz azalır) və nəticədə biz özümüzü yorğun və əzgin hiss edirik. İnsan kimi hər bir kimyəvi maddə də müəyyən enerji ehtiyatına malikdir. Maddələrin daxil olduğu kimyəvi reaksiyalar istiliyin ayrılması və ya udulması ilə müşayiət olunur.

Kimyəvi reaksiya zamanı ayrılan və ya udulan istiliyin miqdarına **istilik effekti** deyilir. İstilik effekti **Q** hərfi ilə işaret olunur və vahidi **kC**-dur. İstiliyin ayrılması və udulmasına görə kimyəvi reaksiyalar 2 yərə ayrılır (*sxem 1*):

Sxem 1



*İstiliyin ayrılması ilə gedən kimyəvi reaksiyalara **ekzotermik reaksiyalar** deyilir. Ekzotermik reaksiyaların tənliklərində ayrılan istilik (Q) reaksiyanın sağ tərəfində «+» işaretisi ilə göstərilir (Q>0 olur).*





Əksər birləşmə reaksiyaları ekzotermikdir. Azotun oksigenlə reaksiyası endotermikdir.





Parçalanma reaksiyalarının əksəriyyəti və bəzi birləşmə reaksiyaları endotermikdir. Azotmonooksidin parçalanma reaksiyası ekzotermikdir.



*İstiliyin udulması ilə gedən kimyəvi reaksiyalara **endotermik reaksiyalar** deyilir. Endotermik reaksiyaların tənliklərində udulan istilik reaksiyanın sağ tərəfində «—» işarəsi ilə göstərilir. Yəni $Q < 0$ olur:*



*Reaksiyaya daxil olan və alınan maddələrin aqreqat hali və istilik effekti göstərilən tənliklərə **termokimyəvi tənliklər** deyilir. Termokimyəvi tənliklərdə ox (\rightarrow) işarəsinin əvəzinə bərabər (=) işarəsi qoyulur.*




1 mol mürəkkəb maddənin bəsit maddələrdən əmələ gəlməsi zamanı ayrılan və ya udulan istilik miqdarına əmələgəlmə istiliyi deyilir. Əmələgəlmə istiliyi $Q_{ə.g.}$ kimi işarə olunur və vahidi kC/mol -dur. Verilmiş termokimyəvi tənlikdə alınan məhsulun əmələgəlmə istiliyini tapmaq üçün reaksiyanın istilik effektini məhsulun əmsalına bölmək lazımdır. Nümunə:



$$Q_{ə.g.}(CaO) = \frac{1280 \text{ kC}}{2} = 640 \text{ kC}$$

Hər hansı atomdan elektron qoparılması endotermik, ona elektron birləşməsi isə ekzotermik prosesdir. Məsələn:



1. Hansı reaksiyalarda əmələgəlmə istiliyi reaksiyanın istilik effektinə bərabər olur?


- a) $S_{(b)} + O_{2(q)} = SO_{2(q)} + Q$; b) $2Ca_{(b)} + O_{2(q)} = 2CaO_{(b)} + Q$;
 c) $CH_4_{(q)} + 2O_{2(q)} = CO_{2(q)} + 2H_2O_{(m)} + Q$; d) $2C_2H_{2(q)} + 5O_{2(q)} = 4CO_{2(q)} + 2H_2O_{(m)} + Q$.

2. Ekzotermik və endotermik reaksiyaları cədvəldə qeyd edin.

Reaksiya	Reaksiyanın tipi

3. Ekzotermik və endotermik reaksiyalara aid nümunələr göstərin.

2.5. Yanma. Yanacaqların səmərəli yandırılması




Şəklə nəzər yetirin. Ocaq yandıran zaman nə müşahidə edirsiniz?



Maddələrin oksigenlə qarşılıqlı təsiri zamanı istilik və işıq ayrılması ilə gedən reaksiyalara yanma reaksiyası və ya yanma deyilir.

Yanma reaksiyaları sürətlə gedən oksidləşmə prosesidir.

Hər hansı maddənin 1 molunun tam yanması zamanı ayrılan istiliyə yanma istiliyi deyilir (vahidi $kC/mol\cdot dur$). Yanma istiliyini hesablayarkən reaksiyanın istilik effekti yanan maddənin əmsalına bölünür.




Maddələrin yanması üçün iki şərt lazımdır:

- yanan maddənin alovlanması — hər bir maddənin öz alovlanması vardır. Məsələn, ağ fosfor $40^{\circ}C$ -də, kükürd və oduncaq $270^{\circ}C$ -də, ağac kömürü $350^{\circ}C$ -də və s. alovlanır.
- maddə hissəciklərinin oksigenlə toxunması — maddələr saf oksigendə yandıqda baş verən reaksiyalar havada yandıqda gedən reaksiyalardan dəfələrlə sürətli olur. Çünkü havanın həcmində yalnız $1/5$ hissəsi oksigendən ibarətdir.

Təbiətdə istilik enerjisi almaq üçün müxtəlif yanacaq növlərindən istifadə edilir. Aqreqat halına görə yanacaqlar 3 yerə bölünür (*sxem 1*):

Sxem 1



Qaz yanacaqlar bərk və maye yanacaqlardan bir çox üstünlükleri ilə fərqlənir: qaz yanacağın çıxarılması və bir yerdən başqa yerə nəql edilməsi iqtisadi cəhətdən daha sərfəlidir; yanma prosesi tənzimlənir; yanacağın tam yandırılması mümkün olur; ətraf mühitin çirkənməsi əsasən aradan qalxır.

Yanacağın dəyəri onun istiliktörətmə qabiliyyəti, yəni 1 kq yanacaq yandırılan zaman ayrılan istiliyin miqdarı (kC-la) ilə müəyyən edilir. Yanacağın *istiliktörətmə qabiliyyəti* isə yanacağın tərkibində olan karbonun miqdarına əsasən müəyyən edilir.

Bəs ətrafımızda yanğın baş verdikdə nə etmək lazımdır?

Yanma prosesinin qarşısını almaq üçün 1) yanmış materialın temperaturunu alovlanması temperaturundan aşağı temperatura qədər soyutmalıdır; 2) materiala oksigenin (və ya havanın) toxunmasının qarşısı alınmalıdır.

Yanğın su ilə söndürüldükdə yanmış material həm soyuyur, həm də suyun qızmasından alınan buxar oksigenlə (hava ilə) toxunmanı azaldır. Sudan başqa havanın yanmış materialla toxunmasının qarşısını qumdan, torpaqdan, yanğınsöndürən və bəzi partlayıcı maddələrdən istifadə etməklə də alırlar. Əgər yan-

ğın kiçik sahəni əhatə edirsə, onda yanmış hissə hava keçirməyən adyalla, palazla, qalın parça və s. ilə örtülməlidir (*şəkil 1*). Paltarınız yandıqda özünüüzü itirmədən yuxarıda göstərilən tədbirlərdən birini etməlisiniz.



Şəkil 1.

2.6. Kimyəvi tənliklərə əsasən hesablamalar


Kimyəvi tənliklərə əsasən hesablamalar aşağıdakı ardıcılıqla aparılır:

1. Əvvəlcə müvafiq reaksiyanın tənliyi tərtib edilməli və əmsallaşdırılmalıdır;
2. Məsələnin şərtində verilən və soruşulan (x) müvafiq ölçü vahidi ilə birlikdə maddələrin kimyəvi formulları üzərində göstərilməli;
3. Kimyəvi formulların altında əmsalları nəzərə almaqla maddələrin verilən və soruşulan ölçü vahidlərinə uyğun miqdarı (v, N, m, V) qeyd edilməli;
4. Sonda isə tənasüb qurub, hesablama aparmalı.

Maddənin kimyəvi formulunun üzərində	Maddənin kimyəvi formulunun altında
Qram (m)	əmsal · M
(n.ş.) litr (V)	əmsal · V _M (22,4)
Mol (v)	əmsal
Molekulların sayı	əmsal · 6,02 · 10 ²³

1. Reaksiyaya daxil olan maddələrin birinin kütləsi verildikdə alınan maddənin (və ya reaksiyaya daxil olan digər maddənin) kütləsinin və miqdarının hesablanması (və əksinə)

Məsələ 1. 24 q kömür tam yandıqda alınan karbon qazının kütləsini (qramla) və maddə miqdarını (mol) hesablayın: A_r(C) = 12, A_r(O)=16




b) v = $\frac{m}{M}$ düsturuna görə CO₂-nin maddə miqdarını tapırıq:

$$v(\text{CO}_2) = \frac{m(\text{CO}_2)}{M(\text{CO}_2)} = \frac{88 \text{ q}}{44 \text{ q/mol}} = 2 \text{ mol } (\text{CO}_2)$$

II. Reaksiyaya daxil olan maddələrdən birinin maddə miqdarı və rildikdə alınan maddənin (və ya reaksiyaya daxil olan digər maddənin) maddə miqdarının və kütləsinin hesablanması (və əksinə)

Məsələ 2. 8 mol hidrogen qazı neçə mol və neçə qram oksigenlə reaksiyaya daxil ola bilər? A_r(O) = 16; A_r(H)=1



III. Maddə kütləsinin saxlanması qanununa aid məsələlərin həlli qaydaları. Naməlum kimyəvi elementin nisbi atom kütləsinin müəyyən edilməsi

Məsələ 3. Birvalentli metalın 4,6 qramı hidrogenlə reaksiyaya daxil olaraq 4,8 qram həmin metalın hidridini əmələ gətirirsə, metalın nisbi atom kütləsini müəyyən edin.

Həlli: $4,8 - 4,6 = 0,2$ q H_2 reaksiyaya daxil olur.



IV. Əmələgəlmə istiliyinə əsasən reaksiyanın istilik effektinin hesablanması qaydası

Reaksiyanın istilik effekti reaksiya məhsullarının əmələgəlmə istilikləri cəmi ilə, başlangıç maddələrin əmələgəlmə istiliklərinin cəminin fərqiñə bərabərdir.

$$Q_{\text{reak}} = \sum Q_{\text{ə.g.}(məhs)} - \sum Q_{\text{ə.g.}(baş maddələr)}$$

Məsələ 4. $\text{CaCO}_3 \xrightarrow{t} \text{CaO} + \text{CO}_2 - Q$ reaksiyasının istilik effektini hesablayın (kC ilə):

$$Q_{\text{ə.g.}}(\text{CaCO}_3) = 1207 \text{ kC}; \quad Q_{\text{ə.g.}}(\text{CO}_2) = 393 \text{ kC}; \quad Q_{\text{ə.g.}}(\text{CaO}) = 635 \text{ kC}.$$

$$\text{Həlli: } Q_{\text{reak}} = (635 + 393) - 1207 = -179 \text{ kC.}$$

V. Hess qanunu və ona aid məsələlərin həlli

Reaksiyanın istilik effekti reaksiyanın gedişi yollarından və mərhələlərinin sayından asılı olmayıb, yalnız reaksiyaya daxil olan və reaksiya nəticəsində alınan maddələrin təbiəti və fiziki halından asılıdır. Yəni ümumi reaksiyanın istilik effekti onun mərhələlərinin istilik effektinin cəminə bərabərdir.

$$\text{Məsələ 5. I mərhələ: } C_{(b)} + \frac{1}{2}O_{2(q)} = CO_{(q)} + Q_1;$$

$$\text{II mərhələ: } CO_{(q)} + \frac{1}{2}O_{2(q)} = CO_{2(q)} + Q_2.$$

Ümumi reaksiya $C_{(b)} + O_{2(q)} = CO_{2(q)} + Q_3$; Q_3 -ü hesablayın:

$$\text{Həlli: } Q_3 = Q_1 + Q_2.$$

VI. Reaksiya məhsulunun çıxımının hesablanması

$$\theta = \frac{V_{(\text{praktik})}}{V_{(\text{nəzəri})}} \cdot 100\% \quad \eta = \frac{m_{(\text{praktik})}}{m_{(\text{nəzəri})}} \cdot 100\%;$$


Burada η – eta və θ – teta adlanır.



1. 4 qram Ca-u CaO-ə tam çevirmək üçün neçə litr O_2 (n.s.də) lazımdır? $A_r(\text{Ca})=40$.
2. 8 qram kükürd (S) oksigendə yandıqda 75% çıxımla SO_2 alınmışdır. Məhsulun kütłesini (qramla) hesablayın.
3. 10 q Ca tam yananda 160kC istilik ayrılır. Yanma reaksiyasının istilik effektini, kalsium-oksidin əmələgəlmə istiliyini hesablayın. $A_r(\text{Ca})=40$.



3 HİDROGEN. OKSİGEN





- 3.1. Hidrogenin təbiətdə yayılması və alınması**
- 3.2. Hidrogenin xassələri və tətbiqi**
- 3.3. Oksigenin təbiətdə yayılması və alınması**
- 3.4. Oksigenin xassələri və tətbiqi**
- 3.5. Ozon**



3.1. Hidrogenin təbiətdə yayılması və alınması



Sınaq şüşəsinə bir qədər duru sulfat və ya xlorid turşusu töküb, içərisinə 2–3 sink və ya alüminium parçası salın. Sınaq şüşəsindəki havanın çıxmasını gözlədikdən sonra alınan hidrogeni yandırın. Nə müşahidə etdiniz? Reaksiyanın tənliyini yazın.



Ümumi xarakteristikası

Kimyəvi işarəsi: H

Valentliyi: I

Nisbi atom kütləsi: A_r(H)=1

Bəsit maddənin kimyəvi formulu: H₂

Bəsit maddənin nisbi

molekul kütləsi: M_r(H₂)=2



Təbiətdə yayılması. Yer kürəsində hidrogen kütləcə 1% təşkil edir. Əksər üzvi birləşmələrin tərkibində hidrogen elementi vardır. Hidrogen kainatda (kosmosda) ən çox yayılmış element hesab olunur. Günəşin təqribən 50%-i və ulduzlar, əsasən, hidrogen elementindən ibarətdir. Bildiyiniz kimi, təbiətdə hidrogenin üç izotopu – Protium: ¹H, Deyterium: ²H(D), Tritium: ³H(T) vardır.

Təbiətdə geniş yayılanı Protium (¹H), ən az yayılanı Deyterium, cüzi miqdarda rast gəlinəni isə Tritiumdur.


Hidrogeni ilk dəfə ingilis alimi H.Kavendis 1766-cı ildə saf halda almışdır.



**Henri Kavendis
(1731–1810)**

Laboratoriyyada alınması

1) Suyun elektrik cərəyanının təsiri ilə parçalanmasından




İngilis alimi. 1766-ci ildə saf halda hidrogen almışdır. Alım əvvəl hidrogeni yün-güllüyüնə görə fləgiston kimi qəbul etmişdir.

2) Bəzi metalların (*Li, Na, K, Mg, Ca, Ba, Al, Zn, Fe*) turşularla (duru və qatı HNO_3 və qatı H_2SO_4 -dən başqa) reaksiyاسından. Bu reaksiyalarda turşu kimi duru xlorid və sulfat turşusundan istifadə edilir. Hidrogenin alınması üçün Kipp aparatından (*şəkil 1*) və ya *şəkil 2-də* verilmiş qurğudan istifadə edilir.

Bir və ya bir neçə hidrogen atomundan və turşu qalığından ibarət mürəkkəb maddələrə turşu deyilir. Turşu molekulunda hidrogenlə birləşən atom və ya atomlar qrupuna turşu qalığı deyilir.






Şəkil 1.



Cədvəl 1


Turşu	Turşunun adı	Turşu qalığı	Turşu qalığının valentliyi
HCl	xlorid turşusu	Cl^-	I
H_2SO_4 (duru)	sulfat turşusu		II

Sink metali ilə gedən reaksiya tənliyini tərtib edək (*cədvəl 1*).




Şəkil 2. Suyu sıxışdırıb çıxarmaqla hidrogen qazının toplanması

Hər hansı metalin 1 molu valentliyinin yarısı qədər mol miqdarda H_2 ayrılır.



Reaksiyadan alınan mürəkkəb maddələr (sink-xlorid və sink-sulfat) **düz** adlanır. *Duz – metal atomundan və turşu qalığından ibarət olan mürəkkəb maddələrə deyilir.*



Reaksiyadan alınan duzların formulu metalin və turşu qalığının valentliyinə görə tərtib edilir. Duzların adlandırılması metalin və turşu qalığının adına əsaslanır. Məsələn, $ZnCl_2$ – sink-xlorid; $ZnSO_4$ – sink-sulfat. Əgər metal dəyişkən valentli olarsa, onda metalin valentliyi qeyd edilir (*cədvəl 2*).


Cədvəl 2

Duz	Duzun adı	Təkibində olan	
		Metal	Turşu qalığı
$ZnSO_4$	Sink-sulfat	II Zn	II SO_4
$FeCl_2$	Dəmir(II)xlorid	II Fe	I Cl

Havani sıxışdırıb çıxarmaqla hidrogen qazını topladıqda qazaparan borunun ucu başaşağı çəvrilmiş qabın içərisinə daxil edilir (*şəkil 2*).

Hidrogenin varlığını yoxlamaq üçün qazaparan borunun ucuna kiçik sınaq şüşəsi tutub (10–20 saniyə), sonra başaşağı vəziyyətdə alovaya yاخınlaşdırırıq. Bu zaman «pax» səsinin eşidilməsi və ya gurultu səsinin gəlməsi H_2 -nin varlığını sübut edir.

3) *Fəal metalların (Li, Na, K, Ca, Ba və s.) su ilə reaksiyasından.* Reaksiya şiddətli, bəzən isə partlayışla baş verdiyi üçün kiçik metal parçası götürməli və təcrübə aparılan sınaq şüşəsinin ağızı qıfla bağlanılmalıdır. Reaksiya zamanı su molekulundan yalnız 1 hidrogen atomu sıxışdırılıb çıxarıılır və birvalentli **hidroksil qrupu (OH)** alınır. Hidroksil qrupu isə metal atomu ilə birləşərək yeni bir maddə əmələ gətirir.



Əsaslar-da hidrok-sil qrupunun sayı metalin valentli-yindən asılıdır.

Bu reaksiyalardan alınan mürəkkəb maddələrə əsaslar və ya hidroksidlər deyilir. Metal atomundan və hidroksil qrupundan ibarət olan mürəkkəb maddələrə əsaslar deyilir. Əsasları adlandırmaq üçün metalın adı və «hidroksid» sözü deyilir. Metal dəyişkən valentli olduqda valentliyi qeyd edilir (cədvəl 3).

Cədvəl 3

Maddə	Adı
$\frac{\text{I} \quad \text{I}}{\text{NaOH}}$	Natrium-hidroksid

Sənayedə alınması

Suyun sabit cərəyanın təsiri ilə parçalanmasından:



Hidrogenin sənayedə digər alınma üsullarını yuxarı siniflərdə öyrə-necəksiniz.

1. Boş xanaları tamamlayın.



Hidrogenin izotoplari	Adı	Nüvəsinin tərkibi	
		Protonların sayı	Neytronların sayı
	Protium		0
	Deyterium	1	
			2

2. Hidrogeni laboratoriyada hansı reaksiyalarla alırlar? Dəmirə xlorid və duru sulfat turşusu ilə təsir etdikdə gedən reaksiyaların tənliklərini yazın.

3. 4 mol sink metalinə artıq miqdarda götürülmüş xlorid turşusu ilə təsir etdikdə neçə litr H_2 (n.ş-də) və neçə qram $ZnCl_2$ alınar? $A_r(Zn)=65$; $A_r(Cl)=35,5$.

4. Şəkildə sual işarələrinin yerində hansı maddələr olmalıdır?

5. Boş xanaya müvafiq sözü yazın.



Fəal metalların su ilə reaksiyasından

Bəzi metalların duru turşularla reaksiyasından

Suyun sabit cərəyanının təsiri ilə parçalanmasından

.... alınır

3.2. Hidrogenin xassələri və tətbiqi


The block contains three main images: 1. A man in a red shirt pointing towards three balloons labeled H_2 , O_2 , and CO_2 . 2. A cluster of colorful balloons floating in the sky. 3. Two people sitting at a table with a thought bubble above them containing various icons related to science and technology.

Şəkillərə nəzər yetirin. Necə olur ki, birinci şəkildə şarlar havada qalır? İkinci şəkildə şarların üzərində qazların formullarının verilməsində məqsəd nədir? Fikirlərinizi izah edin.

Fiziki xassələri. Hidrogen elementi sərbəst halda H_2 molekullarından ibarət olan qaz əmələ gətirir. Hidrogen rəngsiz, iysiz, havadan 14,5 dəfə yüngül qazdır. Hidrogenlə doldurulmuş sabun köpüyünün sürətlə yuxarı qalxması da bunu sübut edir.


Kimyəvi xassələri. *Qeyri-metallarla reaksiyası.* Hidrogen adı şəraitdə kimyəvi cəhətdən fəal deyil. Onun molekulu davamlıdır, 1 mol hidrogen molekullarını atomlara parçalamaq üçün 420 kC enerji tələb olunur. Hidrogen qeyri-metallardan yalnız flüorla adı şəraitdə reaksiyaya girir. Hidrogenin oksigenlə və ya hava ilə qarışığının zamanı gurultulu partlayış

baş verir. Reaksiyadan sonra qabın divarlarında su damcıları əmələ gəlir. 2 həcm (H_2): 1 həcm (O_2) qarışığı **guruldayıcı qaz** adlanır.



Hidrogen qazı yandıqda çoxlu istilik ayrılır və temperatur $3000^{\circ}C$ -yə çatır. Hidrogenin saf oksigendə yanması reaksiyası metalların qaynaq edilməsi (hidrogen qaynağı) və kəsilməsi işlərində tətbiq olunur.

Hidrogen nəinki oksigendə, həmçinin xlor qazında da yanır. Hidrogenin xlor ilə reaksiyası zamanı partlayış baş verir:




Alınan hidrogen-xlorid qaz halında maddədir, onun suda məhlulu xlorid turşusu adlanır.


İçərisində əridilmiş kükürd olan sınaq şüşəsinə hidrogen qazı verilməsi zamanı lax yumurta iyi verən **hidrogen-sulfid** qazı alınır:



Hirogenin azotla reaksiyasından əmələ gələn ammonyak (NH_3) praktikada geniş tətbiq olunur.



Hidrogen qeyri-metallardan Si və P ilə (eləcə də nəcib qazlarla He, Ne, Ar, Kr, Xe) birbaşa qarşılıqlı təsirdə olmur.



Metallarla reaksiyası. Hidrogen fəal metallarla da birləşmə reaksiyalarına girir. Bu zaman **hidridlər** adlanan bərk maddələr (NaH , CaH_2 və s.) əmələ gəlir.



Metallardan berilium (Be) və alüminium (Al) hidrogenlə bilavasitə qarşılıqlı təsirdə olmur.

Mürəkkəb maddələrlə reaksiyası. Metallurgiya sənayesində bir qrup metalların alınması hidrogenin həmin metalların oksidləri ilə qarşılıqlı təsir reaksiyalarına əsaslanır. Yüksək temperaturda hidrogen az aktiv metalların (Zn , Cr , Fe , Cu və s.) oksidlərindəki oksigeni özünə birləşdi-

rərək metalları sərbəst halda sıxışdırıb çıxarır, yəni metalları oksidlərindən reduksiya edir (sərbəst metalin alınmasına görə başlangıçda götürülən bərk maddənin kütləsi azalır):




Tətbiqi. Hidrogen qazı gələcəyin ən təmiz yanacağı hesab olunur. Çünkü o yandıqda çoxlu istilik enerjisi verir və onun yanma məhsulu yalnız su buxarı olduğundan hava çirkəlməmir. Hidrogen qazından maye yaqların (bitki yağı) bərk yaqlara (marqarinə) çevriləməsində, yanacaq kimi, metalların alınmasında, kəsilməsi və qaynaq edilməsində, ammonyak və metanolun sintezində və s. istifadə olunur. Hidrogenin tətbiqi aşağıdakı sxemdə göstərilmişdir. Hidrogen ən yüngül qaz olduğu üçün ondan aerostatların doldurulmasında da istifadə olunur (*şəkil 1*).



Şəkil 1. Hidrogenin tətbiqi

1. Sxemi tamamdayın:




2. Hidrogen hansı xassələrinə görə tətbiq olunur?

3. Reaksiya tənliklərini tamamlayın və əmsallaşdırın:

- a) $\text{Zn} + \dots \rightarrow \text{ZnSO}_4 + \text{H}_2$; b) $\dots + \text{Cl}_2 \rightarrow \text{HCl}$; c) $\text{CuO} + \dots \xrightarrow{t} \dots + \text{H}_2\text{O}$

3.3. Oksigenin təbiətdə yayılması və alınması



Ümumi xarakteristikası:

Kimyəvi işarəsi: O

Valentliyi: II

Nisbi atom kütləsi: A_r(O)=16

Bəsit maddənin kimyəvi formulu: O₂

Bəsit maddənin nisbi

molekul kütləsi: M_r(O₂)=32



Təbiətdə yayılması. Oksigen elementi 1772-ci ildə İsvəç alimi Karl Şeyele tərəfindən kəşf edilib. O, təbiətdə ən çox yayılmış elementdir. Yer qabığının kütləsinin təqribən 49,4%-i oksigenin payına düşür. Oksigen qazı Yer kürəsinin atmosferində (kütləcə 23%, həcmcə 21%) və təbii sularda həll olmuş şəkildə olur.



**Antuan Lavuazye
(1743–1794)**

Fransız kimyaçısı.


1774-cü ildə havanın tərkibini eksperimental yolla sübut etmişdir.

Atmosfer havasında oksigen qazının olduğunu A. Lavoazye 1774-cü ildə müəyyənləşdirmişdir. Oksigenlə yanaşı, havada həcmcə 78%, kütləcə 75,5% azot qazı (N₂) və təqribən – 1 % nəcib qazlar (argon və başqaları), çox az miqdarda (-0,03%) karbon qazı vardır. Birləşmə şəklində oksigen torpağın, suyun, dağ süxurlarının, filizlərin, mineralların əsas tərkib hissəsini təşkil edir. Oksigen bütün canlı orqanizmlərin (bitkilər, heyvanlar və s.) tərkibinə daxildir. İnsan bədəninin ~ 65%-i oksigendir.


Təbii hirləşmələrdə oksigen elementinin üç izotopuna ($^{16}_8\text{O}$, $^{17}_8\text{O}$, $^{18}_8\text{O}$) rast gəlinir. Bunlardan ən çox yayılanı nisbi atom kütləsi 16 olan izotopdur.

Laboratoriyada alınması


Suyun sabit elektrik cərəyanının təsiri ilə parçalanmasından:



Kalium-nitratın parçalanmasından. Oksigeni ilk dəfə 1772-ci ildə İsvəç alimi K.Şeyele kalium-nitratın parçalanması reaksiyası nəticəsində kəşf etmişdir.





Civə (II) oksidin parçalanmasından. Oksigeni ingilis alimi C.Pristli 1774-cü ildə civə(II)oksidi (HgO) qızdırmaqla almışdır. Lakin civə və onun birləşməsi zəhərli olduğu üçün bu üsuldan istifadə olunmur.



Hazırda laboratoriya şəraitində oksigeni almaq üçün ən əlverişli maddələr kalium-permanqanat (KMnO_4), kalium-xlorat (Bertolle duzu KClO_3) və hidrogen-peroksiddir (H_2O_2).


Kalium-permanqanatın parçalanmasından (şəkil 1).




Şəkil 1. Kalium-permanqanatın parçalanması

Şəkil 2. Hidrogen-peroksidin parçalanması

Hidrogen-peroksidin man-qan(IV)oksid katalizatoru-nun iştirakı ilə parçalanma-sından (şəkil 2).





Kimyəvi
reaksiyaları sü-
rətləndirən, reak-
siyadan sonra
sərf olunmayan
maddələrə kata-
lizator deyilir.



Şəkil 3. Kalium-xloratin parçalanması

Kalium-xloratin (Bertolle duzu) manqan(IV)oksid iştirakında parçalanmasından (şəkil 3).




MnO_2 qatılmayanda reaksiya çox yavaş gedir. MnO_2 hidrogen-peroksidin və kalium-xloratin parçalanması reaksiyası üçün katalizatordur.

Sənayedə alınması

Oksigeni sənayedə maye havanın distilləsindən alırlar. Havani tozdan, rütubətdən və karbon qazından təmizləyib yüksək təzyiqlə sıxmaq və soyutmaqla mayeləşdirirlər. Mayeləşmiş və -200°C -dək soyudulmuş havanın temperaturu tədricən artırılır. Əvvəlcə -196°C -də azot, sonra isə -183°C -də oksigen buxarlanaraq qaz halına keçir.



1. Reaksiyalarda alınan eyni maddənin formulunu boş xanaya yazın.



2. Suda oksigenin miqdarı kütləcə 90% -dir. 1000 kq sudan neçə kq oksigen almaq olar?
3. 200q KMnO_4 parçalandıqda 184 q bərk qalıq qalmışsa, ayrılan qazın həcmi (n.ş-də) litrlə hesablayın.
4. Venn diaqramında uyğun olanları qeyd edin.
1. Adı şəraitdə qaz halındadır. 4. Qeyri-üzvi maddədir.
 2. Tərkibinə hidrogen daxildir. 5. Saf maddədir.
 3. Üzvi maddədir.



3.4. Oksigenin xassələri və tətbiqi




Şəkillərə baxın və fikirlərinizi izah edin. Dalğıcıların uzun müddət suyun altında qala bilmələrinin səbəbi nədir? Oksigen balonundan başqa harada istifadə edilir?


Fiziki xassələri. Oksigen rəngsiz, iysiz və dadsız qazdır, suda nisbətən az həll olur (20°C temperaturda 100 ml suda $3,1\text{ ml}$ oksigen həll olur). Oksigen havadan bir qədər ağırdır, -183°C temperaturda mayeşir, temperaturu $-218,8^{\circ}\text{C}$ -yə qədər aşağı saldıqda isə bərkivir.

Kimyəvi xassələri. Saf oksigen, həmçinin havanın tərkibində olan oksigen adı şəraitdə kimyəvi cəhətdən fəal deyil. Lakin qızdırıldıqda onun fəallığı artır. Oksigen əksər bəsit (metal və qeyri-metallarla) və mürəkkəb maddələrlə qarşılıqlı təsirdə olur.


Oksigenin qeyri-metallarla qarşılıqlı təsiri. Bir qədər kömürü dəmir qaşıqda spirt lampasında qızdırırıq. Kömür alovlanmadan közərib tüstülənir. Tüstülənən kömürü içərisində oksigen olan bankaya salırıq. Bankanın sınmaması üçün dibinə azca narın qum tökülür. O, istilik ayırmalı alovuz yanır. Həmin bankaya əhəng suyu ($\text{Ca}(\text{OH})_2$) töksək, su bulanır. Çünkü kömürün yanması zamanı alınan karbon qazı (CO_2) əhəng suyu ilə reaksiyaya girib ağ rəngli kalsium-karbonat (CaCO_3) çöküntüsünü əmələ gətirir. Bu çöküntü əhəng suyunu bulandırır.




Közərmış kömür oksigen çatışmazlığı şəraitində yandıqda çox təhlükəli boğucu dəm qazı əmələ gəlir:




Dəmir qaşıqda bir qədər kükürdü qızdırıq. Kükürd zəif mavitəhər alovla yanır. Qasıçı içərisində oksigen olan bankaya salaq. Kükürdü yanması sürətlənir, parlaq mavi rəngli alov görünür. Bankada qıcıqlanıcı, kəskin iyi, rəngsiz qaz — kükürd qazı (SO_2 — kükürd(IV)oksid) əmələ gəlir. Bu reaksiya da istiliyin ayrılması ilə gedən ekzotermik reaksiyadır.




Dəmir qasıqda bir qədər fosfor götürək və spirt lampası alovunda qızdırıq. Fosfor yanmağa başlayır. Yanan fosforu içərisində oksigen olan bankaya daxil etdikdə yanma sürətlənir və banka tez bir zamanda fosfor(V) oksidin ağ tüstüsü ilə dolur. Fosforun yanması da istiliyin ayrılması ilə gedir.




Flüor (F_2), xlor (Cl_2), brom (Br_2), yod (I_2) və nəcib (təsirsiz) qazlardan (He , Ne , Ar , Kr , Xe) başqa digər qeyri-metallar oksigenlə birbaşa qarşılıqlı təsirdə olur. Hətta molekulu çox möhkəm (davamlı) olan azot N_2 elektrik qövsündə oksigenlə rəngsiz qaz (azot-monooksid — NO) əmələ gətirməklə qarşılıqlı təsirdə olur. Lakin bu reaksiya istiliyin udulması ilə gedir.



Oksigenin metallarla qarşılıqlı təsiri. Qiymətli metallardan (Ag , Au , Pt) başqa metalların əksəriyyəti oksigenlə birbaşa qarşılıqlı təsirdə olur. Əksər metalların oksigenlə reaksiyaya girməsi üçün onları qızdırmaq lazımdır, sonra reaksiya işiq və istilik ayırmalı öz-özünə gedir. Maqnezium havada gözqamaşdırıcı alovla yanır, yanmış maqnezium lentini içərisində oksigen olan qaba salsaq, alovun parlaqlığı daha da artacaq. Reaksiya nəticəsində ağ maqnezium-oksidin tozu əmələ gəlir:






Əgər dəmir iynənin ucuna kiçik ağac parçası taxıb onu yandırsaq və içərisində oksigen olan qaba salsaq, əvvəlcə ağac parçası sonra isə dəmir yanacaqdır. Dəmir ətrafa közərmış dəmir yaniğı qığılçımları buraxmaqla aovsuz yanır.



Biri oksigen olmaqla iki elementdən ibarət mürəkkəb maddələrə oksidlər deyilir.



Mürəkkəb maddələrin oksigenlə qarşılıqlı təsiri. Bəsit maddələr kimi mürəkkəb maddələr də oksigendə yana və oksidləşə bilər. *Maddələrin oksigenlə qarşılıqlı təsir reaksiyalarına oksidləşmə reaksiyalarıdır.* Bir sıra oksidlər oksigenlə qarşılıqlı təsirdə olub, yeni oksidlər əmələ gətirə bilir.



Evlərinizdəki qaz peçlərində hər gün təbii qaz (CH_4) yanaraq istilik ayırmaqla (ekzotermik reaksiya) CO_2 və H_2O əmələ gətirir.



Bəzi metalların kükürdlü birləşmələri (sulfidləri) oksigendə yanaraq iki oksid əmələ gətirir.



Tətbiqi. Metalların qaynaq edilməsi və kəsilməsi saf oksigenin iştirakı ilə gedir. Metallurgiya və kimya sənayesində saf oksigen qarışdırılmış havadan daha çox istifadə olunur. Məsələn, çuqun və sulfat turşusu istehsalında oksigen qarışmış havadan istifadə edilməsi istehsal proseslərini xeyli sürətləndirməyə və səmərələşdirməyə imkan verir.

Tibbi sahədə saf oksigen xəstələrin tənəffüsünü asanlaşdırmaq məqsədi ilə tətbiq olunur. Bu məqsədlə xəstəxanalarda oksigen yastığı və saf oksigen doldurulmuş polad balonlar saxlanılır. Yüksəkdə uçan təyyarəçilər, kosmonavtlar və su altında işləyən dalçıclar da özləri ilə kiçik oksigen balonları götürürler.


Təbiətdəki bütün canlılar oksigenlə tənəffüs etdiyi üçün hər il milyon tonlarla atmosfer oksigeni mənimşənilir. Məsələn, hesablanmışdır ki, yalnız insanlar ildə 1330 milyard kubmetrdən çox hava oksige-




Şəkil 1. Oksigenin tətbiqi

nindən istifadə edir. Bundan başqa, yanacaqların yandırılmasında, çürümə proseslərində, vulkanik püskürmələrdə külli miqdarda atmosfer oksigeni sərf olunur (*şəkil 1*).

İnsan və heyvanların orqanizmində qlükozanın oksigenlə yavaş oksidləşməsi baş verir (*şəkil 2*).



1. Hansı reaksiyalar gedir?



2. Dəm qazı və oksigenin fiziki xassələrini Venn diaqramında qeyd edin.




3. İçərisində hidrogen, metan və oksigen qazları doldurmuş şarlar havaya buraxılır. Şəklə əsasən qazları müəyyən edin.



4.

Metal	Oksigen ilə reaksiya məhsulu
Li	
Mg	
Fe	

5. Reaksiya tənliklərini tamamlayın və əmsallaşdırın.



3.5. Ozon



Venn diaqramında oksigen və ozonun fərqli cəhətlərini göstərin. Şimşək çaxdıqdan sonra havada hansı qazın miqdarı artır? Ozon qatının əhəmiyyəti nədir?

Ümumi xarakteristikası:

Bəsit maddənin kimyəvi formulu: O_3

Bəsit maddənin nisbi molekul kütləsi: $M_r(O_3) = 48$


Təbiətdə yayılması. Oksigenin allotropik şəkildəyişmələrindən biri də ozon qazıdır. Ozon yerin səthindən təxminən 25–30 km yuxarıda günəş şüalarının oksigen qazına təsirindən əmələ gəlir. Ozon qatı ultrabənövşəyi şüaları udduğu üçün yer səthində yaşayan canlıları yandırıcı ultrabənövşəyi şüalardan qoruyur.

Alınması. Ozon qazı ozonator adlanan qurğuda alınır (*şəkil 1*).

Ozonatordan buraxılan hava (və ya saf oksigen) elektrodlar arasından keçərkən elektrik boşalması yaradılır, bu zaman onun təsiri ilə oksigen qazı ozona çevrilir (həcmcə 10–15%).




Çox yüksək enerjili ultrabənövşəyi şüalar (UBŞ) atmosferdən keçidikdə oksigen molekulu atomlara parçalanır.



Şəkil 1. Ozonator




Alınan oksigen atomu dərhal molekulyar oksigenlə birləşir və ozona çevrilir:




Ozonun alınması xoş iynə olunması ilə müəyyən olunur. Ozon qazı oksigendən fərqli olaraq davamsızdır, saxlandıqda və qızdırıldıqda,

eləcə də günəşin orta enerjili ultrabənövşəyi şüalarını udduqda yenidən oksigenə çevrilir.




Ozon, həmçinin laboratoriyada aşağıdakı reaksiya ilə alınır.




Fiziki xassələri. Ozon açıq mavi rəngli, xoşiyli, dadsız molekulyar quruluşlu qazdır. Ozon havadan bir qədər ağırdir, -112°C temperaturda mayeləşir, temperaturu $-192,7^{\circ}\text{C}$ -yə qədər aşağı saldıqda isə bərkirir.

Kimyəvi xassələri. Ozon kimyəvi cəhətdən oksigendən daha fəaldır. O, adı şəraitdə oksigenlə reaksiyaya girməyən gümüşü oksidləşdirir:




Spirt və benzin kimi asan alışan maddələr ozonda alovlanıb yanır. Bu, ozonun parçalanaraq oksigen atomu əmələ gətirməsi ilə izah olunur. Ozon oksigendən qüvvətli, atomar oksigenə nisbətən zəif oksidləşdiricidir. Ozon kalium-yodid (KI) məhlulundan yodu çıxarır.



Atmosfer havasında ozonun miqdarı $0,16 \text{ mq/m}^3$ -dən artıq olduqda o, zərərli təsir göstərir. Ozon ağardıcı və dezinfeksiyaedici xassəyə malikdir.



1. Oksigen (O_2), atomar oksigen (O) və ozonun (O_3) oksidləşdiricilik qabiliyyətinin artması sırasını yazın.
2. 60 l oksigeni ozonatordan keçirdikdə 20 l ozon alınmışdırsa, oksigenin həcmcə neçə faizi ozona çevrilmişdir?
3. 1 mol oksigen (O_2) və 1 mol ozondan (O_3) əmələ gələn qaz karışığının orta molyar kütłəsini hesablayın: $A_r(\text{O})=16$.
4. Eyni növ atomlardan əmələ gələn bu maddə:
a) oksigendir d) dəm qazıdır
b) ozondur e) karbon qazıdır
c) sudur





4 SU. MƏHLULLAR





4.1. Su, təbiətdə yayılması və xassələri

4.2. Məhlullar

**4.3. Məhlulun tərkibinin keyfiyyət xüsusiyyətləri.
Həllolma əmsalı**

4.4 . Məhlulların qatılığının ifadə üsulları



4.1. Su, təbiətdə yayılması və xassələri


Təbiətdə yayılması. Su Yer qabığında ən çox yayılmış maddədir. Yer səthinin təqribən $\frac{2}{3}$ hissəsini (~70 %) okeanlar, dənizlər, göllər və çaylar təşkil edir. Torpaqda, atmosfer havasında xeyli su vardır. Bitkilərin, heyvanların, insanların və başqa canlı orqanizmlərin çox hissəsi (60–70% -i) sudan ibarətdir. Susuz heç bir canlı yaşaya bilmir.

Suyu onda həll olmuş maddələrdən təmizləmək, yəni saf su almaq üçün **distillə** üsulundan istifadə olunur.


Fiziki xassələri. Su rəngsiz, iysiz, dadsız mayedir, normal atmosfer təzyiqində (101,3 kPa) 0°C-də donur, 100°C-də qaynayır. Onun (4°C-də) sıxlığı 1 kq/dm³ və ya 1 q/ml, 1 q/sm³, istilik tutumu isə başqa mayelərə nisbətən xeyli yüksəkdir (4 kC/kq). Buna görə də su tədricən qızır, tədricən də soyuyur. Bu isə havanın temperaturunun tənzimlənməsində böyük rol oynayır. *Buzun sıxlığı maye suyun sıxlığından az olduğu üçün o, suyun səthində qalır. Bunun suda yaşayan canlılar üçün böyük əhəmiyyəti var.*

Kimyəvi xassələri.


Su sabit cərəyanın təsirindən parçalanır (saf su elektrik cərəyanı keçirmir).



Su halogenlərlə (F₂, Cl₂, Br₂) qarşılıqlı təsirdə olur.



Fəal metallarla (Li, Na, K, Ca, Ba və s.) adı şəraitdə, yüksək temperaturda isə az fəal olan bir çox metallarla (Mg, Zn, Fe və s.) reaksiyaya daxil olur. Məsələn:



Sınaq şüşəsinə bir qədər su əlavə edin və suya bir neçə damcı fenoftalein damızdırın. Sonra sinaq şüşəsini şativin tutqacına bərkidin, suyun üzərinə benzin əlavə edin və bu qarışıqla bir parça natrium metali daxil edin. Nə müşahidə etdiniz? Reaksiya tənliyini yazın. Suyun rənginin dəyişməsinin və benzinin suya qarışmamasının səbəbi nədir?




Su metallardan *Cu*, *Hg*, *Ag*, *Pt*, *Au* ilə heç bir şəraitdə reaksiyaya girmir.



Su hövzələrinin çirkənməsi problemi

Susuz həyat yoxdur. Canlı orqanizmlər 10–20% su itirdikdə məhv olur. Normal həyat fəaliyyəti üçün insana sutkada 2 l-ə qədər su lazımdır (*şəkil 1*).



Şəkil 1. Suyun canlı orqanizmdə miqdarı

Su minlərlə bitki və heyvan üçün yaşayış mühitiidir. Atmosferdə oksigenin sabit saxlanması da yaşıl bitkilərin sudan istifadə edərək fotosintez reaksiyası əsasında oksigen ayrılması ilə əlaqədardır.



Şəkil 2.

Yer səthinin təxminən 70%-nin su ilə örtülməsinə baxmayaraq, ildən-ilə su çatışmazlığı problemi artmaqdadır (*şəkil 2*). Çünkü insanlar və bütün canlılar yalnız şirin sudan istifadə edə bilir. Təbii suların çox hissəsi (~98%) isə şordur. Onlar istifadə üçün yararlı olmayan dəniz və okean sularıdır. Böyük miqdarda şirin su ehtiyatı Arktika və Antarktidə buzlaqlarında və əksər insanların istifadə edə bilmədiyi

Baykal gölündə və başqa göllərdə toplanmışdır. Kənd təsərrüfatında, səhərlərdə, məşət və sənayedə suya tələbat getdikcə artır. Buna görə də şirin suya ehtiyac hər il daha çox hiss olunmaqdadır. Hazırda dünya əhalisinin $1/3$ hissəsinin içməli suya ehtiyacı vardır. Deməli, atmosferin və torpağın çirkənməsi insan üçün potensial təhlükədir, hidrosferin çirkənməsi gündəlik təhlükə sayılmalıdır.

Çünki su həllədici olduğundan ona qarışan tullantılar ətraf mühitdəki canlıları asanlıqla kütləvi şəkildə zəhərləyir. Suyun təbiətdə dövran etməsi və axını ilə əlaqədar zəhərlənmə geniş əraziyə yayılır. Bu yayılma çaylarda daha sürətlə baş verir ($100\text{ km}\cdot\text{ə}$ qədər).

Suyun çirkənməsi onda həll olmuş oksigenin də miqdarının azalmasına səbəb olur. Oksigenin azlığı isə suda yaşayan bitkilər və heyvanların həyat fəaliyyətini çətinləşdirir, biokimyəvi proseslərin normal gedisi üçün əlverişli olmayan mühit yaradır (*şəkil 3*).



Şəkil 3.

Çirkənmədən ən çox şirin su mənbələri zərər çəkir. Çünki məşətdə, texnikada və kənd təsərrüfatında işlənən sular çayların və şor olmayan göllərin suyudur.

Sənaye mənşəli tullantıların və məşət tullantılarının suya axıdılması hidrofaunanın normal həyat fəaliyyətini pozmaqla yanaşı, hövzədəki suyun fiziki-kimyəvi xassələrini də dəyişir. Belə sular nəinki içmək üçün, həm də kənd təsərrüfatında suvarma və texniki məqsədlər üçün də yaramır. Çirkli sularda şəraitə uyğunlaşmış yaşıyan bir sıra canlıların (ilbizlər, balıqlar, yosunlar və s.) insanlar tərəfindən istifadə edilməsi yeni-yeni xəstəliklərin meydana çıxmamasına səbəb olur. Çünkü bir sıra kanserogen maddələr sudakı canlıların orqanizmində tədrisən toplanaraq insan üçün təhlükəli həddə çatır.

Təbii suların neft və neft məhsulları ilə çirkənməsi daha ağır nəticələr verir (*şəkil 4*). Neft suda yaşayan canlı aləmin



Şəkil 4.

hamısı üçün (bəzi bakteriyalardan başqa) kəskin zəhərdir. Suya qarışan neft onda yayılıraq səthində nazik pərdə yaradır, bu da havadan oksigenin suya keçməsinə mane olur və nəticədə canlıların tənəffüsü çətinləşir. Bir damcı neft $1,5-2\text{m}^2$ su səthini pərdə ilə örtür. Hesablanmışdır ki, dünyada hidrosferə ildə 12–15 milyon ton neft axıdılır. Dəniz və okeanların neftlə cirknlənməsinin əsas mənbələri neft daşıyan tankerlər, dəniz neft yataqları, neft emal edən zavodlar, gəmilərin və qayıqların sürtkü yaqlarıdır. Bu gün dünya okeanı və dənizlərinin elə sahələri vardır ki, orada balıq ovlanmaq mümkün deyil. Bəzi dənizlərdə isə (məsələn, Aralıq dənizində) ovlanan balıqları və digər heyvanları neft iyinə görə yemək olmur.

Coğrafiya fənnindən bildiyiniz kimi, respublikamızın əsas şirin su mənbələrindən biri olan Kür çayı məişət və kommunal tullantıları ilə daha çox cirklnir. Gürcüstanın Mesxeti və Tbilisi şəhərlərində üzvi və qeyri-üzvi maddələrlə cirklnən Kürün suyu Qazax rayonunun Şıxlı kəndinə kimi $120-125\text{ km}$ məsafədə öz təbii vəziyyətini bərpa edə bilmir.

Tullantı sularını təmizləmək üçün mexaniki, fiziki-kimyəvi və bioloji üsullar ardıcıl olaraq tətbiq edilir.

Hazırda suyu zərərsizləşdirmək üçün atomar oksigendən istifadə etmək daha müasir və daha sərfəli üsul hesab olunur. Bu üsulda oksigen molekülləri xüsusi qurğuda atomlara çevirilir, əmələ gəlmış oksigen atomları sudakı bakteriyaları, yosunları, kif göbələklərini və virusları məhv edir. Bununla da açıq su hövzələrinin cirknlənmədən qorunması təmin olunur. Atomar oksigen, həmçinin bir çox üzvi və qeyri-üzvi birləşmələri asanlıqla oksidləşdirərək zərərsiz maddələrə çevirir.



Cümlələri tamamlayın.

1. Canlı orqanizmlər $10-20\%$ _____ itirdikdə məhv olur. Normal həyat fəaliyyəti üçün insana sutkada _____ lazımdır. _____ suda yaşayan canlı aləmin hamısı üçün (bəzi bakteriyalardan başqa) kəskin zəhərdir. Bir damcı neft _____ su səthini pərdə ilə örtür.
2. Reaksiya tənliklərini tamamlayın və əmsallaşdırın.
 - 1) $\text{Zn} + \text{HCl} \rightarrow$
 - 2) $\text{H}_2\text{O} \xrightarrow[\text{cərəyan}]{\text{sabit}}$
3. Distillə olunmuş su ilə məişətdə istifadə etdiyimiz suyun fərqi nədir?
4. Su mühitini cirknləndirən hansı mənbələri tanıyırsınız?

4.2. Məhlullar



Siz çaya şəkəri əlavə edib qarışdırıldıqdan sonra nə müşahidə edirsiniz? Hansı proses baş verir ki, şəkər gözlə görünmür? Fikirlərinizi izah edin.



Bir və ya bir neçə maddə hissəciklərinin başqa maddə hissəcikləri arasında yayılması prosesinə **həllolma** deyilir. Siz fizika fənnindən öyrənmisiniz ki, həllolma təkcə fiziki proses olmayıb, həm də kimyəvi prosesdir. Yəni maddələrin bir-birində həllolması zamanı, sadəcə, bir maddənin xırdalanaraq başqasının içərisində yayılması (diffuziyası) getmir, bu fiziki proseslə yanaşı, həllolan maddənin hissəcikləri ilə həllədici hissəcikləri arasında kimyəvi qarşılıqlı təsir baş verir. Bəzi maddələrin (H_2SO_4 , NaOH və s.) suda həll olması zamanı istiliyin ayrılması da bunu sübut edir.

*Həllolan maddələrlə həllədicedidən ibarət olan bircinsli sistemə **məhlul** deyilir.*




$$m \text{ (həllolan mad.)} + m \text{ (həllədici)} = m \text{ (məh)}$$

Məhlul maye, qaz və bərk halda ola bilər. Məsələn, çaylar, göllər və dənizlər — maye, azot, oksigen və başqa qazlardan ibarət olan hava — qaz, metalların bir-birində həll olmasından alınan çuqun və polad isə bərk məhlullardır.

1000 ml (1 l) suda həll olmasına görə maddələr 3 yerə bölünür (*sxem 1*):

Sxem 1




Sxem 1-dən göründüyü kimi, maddələrin suda həllolma qabiliyyəti müxtəlif olur. Eyni miqdardı suda eyni şəraitdə bəzi maddələr çox, bəziləri az, bəziləri ləp az həll olurlar. Məsələn, şəkər, xörək duzu, əhəng, təbii gips, gümüş(I)xlorid (AgCl) və barium-sulfatın (BaSO_4) otaq temperaturunda (20°C -də) 1000 q (və ya 1000 ml) suda həllolma qabiliyyətini (q/l) müqayisə edək.

Bəzi maddələrin suda həllolma qabiliyyəti

Cədvəl 1

Xörək duzu	Şəkər	Sönmüş əhəng	Təbii gips $\text{CaSO}_4 \cdot 2\text{H}_2\text{O}$	Gümüş(I)xlorid	Barium-sulfat
NaCl	$\text{C}_{12}\text{H}_{22}\text{O}_{11}$	$\text{Ca}(\text{OH})_2$	$\text{CaSO}_4 \cdot 2\text{H}_2\text{O}$	AgCl	BaSO_4
359 q/l	2040 q/l	$1,6 \text{ q/l}$	$2,06 \text{ q/l}$	$0,002 \text{ q/l}$	$0,003 \text{ q/l}$

Burada şəkər və xörək duzu yaxşı həll olan, sönmüş əhəng və təbii gips az həll olan, gümüş(I)xlorid və barium-sulfat praktiki həll olmayan maddələr adlanır.




Şəkil 1. Bərk maddələrin (a) və qazların (b) suda həllolma əyriləri

Əksər duzların suda həll olması endotermik proses olduğundan temperatur artdıqca duzların həll olması artır (şəkil 1, a). Qazların (və qələvələrin) suda həll olması, adətən, ekzotermik proses olduğundan temperatur artdıqca onların həllolması azalır (şəkil 1, b). Duzların və maye halindəki maddələrin həll olmasına təzyiq təsir etmir. Həllolma-

nın temperaturdan asılılığı həllolma əyriləri ilə göstərilir.

Həllolma əyrilərinin köməyi ilə müxtəlif temperaturlarda maddələrin həllolma əmsallarını təyin etmək mümkündür. Bərk və maye maddələri suda həll etdikdə sistemin həcmi nəzərə çarpacaq dərəcədə dəyişmir. Lakin qazların suda həll olması sistemin həcminin azalması ilə baş verir. Ona görə də təzyiqin artırılması qazların həll olmasını artırır. Duzların həllolması endotermik, qazların həllolması isə ekzotermik prosesdir.



Şəkil 2.

- 1.** Hansı maddələrin həllolması temperatur artdıqca azalır?
- 1) CO₂; 2) NaCl; 3) HCl;
4) Na₂SO₄; 5) O₂; 6) K₃PO₄.
- 2.** Hansı maddələrin həll olması endotermik, hansıların həll olması isə ekzotermik prosesdir?
- 1) NaOH; 2) HCl; 3) Na₂SO₄; 4) HBr; 5) CaCl₂



- 3.** Boş xanaları tamamlayın.



- 4.** Həqiqi məhlulları (eynicinsli qarışıığı) seçin.
- a) NaOH+su; b) AgCl+su; c) HCl+su; ç) BaSO₄+su
- 5.** Maddələri cədvəl üzrə ayırın.

Suda həllolma qabiliyyəti	
Temperaturun artması ilə artırır	Temperaturun artması ilə azalır

1. KClO₃ 2. O₂ 3. Na₂SO₄ 4. NH₃


4.3. Məhlulun tərkibinin keyfiyyət xüsusiyyətləri. Həllolma əmsalı



Şəkillərə nəzər yetirin. Qatı və duru qidaları qruplaşdırın.

Müəyyən həcm həllədicidə həll olan maddənin miqdarına görə məhlullar aşağıdakı kimi təsnif olunur (*sxem 1*):

Sxem 1



Məhlulun müəyyən həcmində otaq temperaturunda həll olan maddənin miqdarı az olduqda ona **duru məhlul**, çox olduqda isə **qatı məhlul** deyilir. Məsələn, 1 stəkan (170 q) suda 1–2 qənd parçasının (10–20 q) həll edilməsindən alınan məhlula duru, 4–5 qənd parçasının (40–50 q) və ondan çox miqdarda həll edilməsindən alınan məhlula qatı məhlul demək olar.

Həll olan maddənin miqdarını bildirən doymuş və doymamış məhlul anlayışı da işlənir. Müəyyən temperaturda həll olan maddənin daha həll ola bilmədiyi məhlula **doymuş məhlul** deyilir. Müəyyən temperaturda həll olan maddənin əlavə miqdarının həll ola bildiyi məhlul isə **doymamış məhlul** adlanır. Məsələn, əgər bir stəkan suda otaq temperaturunda (20°C-də) 1, 2 və ya 3 qənd parçası həll edilirsə və daha bir neçəsini də həll etmək mümkün olursa, deməli, bu məhlul doymamış məhluldur. Qənd parçalarının sayını artırmaqla onları qarışdırıb həll etməni davam etdiririk. Nəhayət, qarışdırmaqla da stəkandakı məhlulun dibində həll olmayan şəkər qalırsa, alınan məhlul **doymuş məhlul** adlanır. Doymuş məhlulu qızdırmaqla tədricən həll olan maddə əlavə edib, sonra alınan məhlulu başlangıç məhluldakı temperaturadək soyutduqda **ifrat doymuş** məhlul alınar.

Həllolma əmsali. Maddələrin həllolma qabiliyyətini həllolma əmsalı ilə ifadə edirlər. Müəyyən temperaturda 1000 ml (1 l) həllledicidə maddənin həll ola bilən qramlarla miqdarına həllolma əmsalı deyilir. Həllolma əmsalı K_h ilə işarə edilir, onun vahidi q/l -dir. Əgər 1 l suda otaq temperaturunda (20°C -də) 359 q xörək duzu, 1,6 q sönmüş əhəng həll olursa, onda yazılır:

$$K_h(\text{NaCl}) = 359 \text{ q/l};$$

$$K_h(\text{Ca(OH)}_2) = 1,6 \text{ q/l}$$


 «Doymuş məhlul»la «qatı məhlul» anlayışlarını bir-birilə qarışdırmaq olmaz. Az həll olan maddələrin çox az miqdarının olduğu duru məhlulda doymuş məhlul demək olar.

Həllolma əmsalını doymuş məhlulda aşağıdakı düsturla hesablamaq olar: $(\text{H}_2\text{O}) = 1 \text{ q/ml}$ olduğundan $m_{\text{su}} = V_{\text{su}}$

$$K_h = \frac{m_{\text{həll olan maddə}}}{m_{\text{su}}} \cdot 1000 \quad \text{və ya} \quad K_h = \frac{m_{\text{həll olan maddə}}}{m_{\text{məhlul}} - m_{\text{həll olan maddə}}} \cdot 1000$$

Məsələn, 20°C -də 1000 ml suda ən çox 2040 q şəkər həll olur. Bu o deməkdir ki, 20°C -də şəkərin həllolma əmsalı 2040 q/l -dir.

$$K_h = \frac{2040}{1000} \cdot 1000 = 2040 \text{ q/l}$$

Maddələrin həllolma əmsalı temperaturdan asılı olaraq dəyişir. Temperatur yüksəldikcə əksər bərk maddələrin suda həllolma əmsalı da artır, qazların həll olması isə əksinə, azalır. Qazların suda həll olması təzyiqlə düz mütənasibdir. Yüksək təzyiqdə qazlar suda daha çox həll olur. Bunu təzyiq altında çoxlu karbon qazı həll edilmiş mineral su bultulkalarının ağızı açıldıqda dərhal müşahidə edirik. Bu halda böyük təzyiqdə artıq miqdarda həll edilmiş qaz məhluldan ayrılib çıxır.



1. 20°C -də 30 q suda 30 q duz həll olur. Bu məhlulun 20°C -də həllolma əmsalı: a) 500 q/l ; b) 1000 q/l ; c) 1500 q/l olan məhlullarının hansının doymuş, doymamış və ifrat doymuş olduğunu müəyyən edin.

2. Uyğun rəqəmləri Venn diaqramında qeyd edin.



- 1) Həm suda az həll olan, həm də yaxşı həll olan maddələrin həll olmasından əmələ gəlir; 2) Həll olan maddənin daha həll ola bilmədiyi məhluludur; 3) Suda yaxşı həll olan maddənin duru məhluludur; 4) Həll olma əmsali ilə xarakterizə olunur.
3. Xörək duzunun (NaCl) suda **doymamış** məhlulunun qatılığı artır:
- a) su əlavə ediləndə; b) suyu buxarlandıqda; c) NaCl əlavə ediləndə.
4. Duz məhlulunda həmin duzdan müəyyən miqdarda əlavə olaraq həll etdikdə məhlulun qatılığının ($\omega, \%$) dəyişmə qrafikini tərtib edin.

4.4. Məhlulların qatılığının ifadə üsulları

Məhlulun müəyyən həcmində (və ya kütləsində) həll olmuş maddənin kütləsi və ya miqdarı onun qatılığı adlanır. Qatılıq müxtəlif üsullarla ifadə olunur.

Həll olmuş maddənin kütlə payı. Həll olmuş maddənin kütləsinin məhlulun kütləsinə olan nisbətinə həll olmuş maddənin kütlə payı deyilir. Onu ω (omeqa) hərfi ilə işarə edirlər. Həll olan maddənin kütləsini m_x , məhlulun kütləsini isə m_M ilə işarə etsək, kütlə payını aşağıdakı düsturla hesablamaya olar:

$$\omega = \frac{m_x}{m_M}; \quad m_M = m_x + m_{su} \text{ olduğundan, } \omega = \frac{m_x}{m_x + m_{su}} \text{ olur.}$$

Həll olan maddənin kütlə payı sıfırla 1 arasında qiymət alır. Burada alınan ədədi 100-ə vursaq, kütlə payı faizlə ifadə olunar:

$$\omega(\%) = \frac{m_x}{m_M} \cdot 100\% \quad \text{və ya} \quad \omega(\%) = \frac{m_x}{m_x + m_{su}} \cdot 100\%$$

$$m_x = v(X) \cdot M(X) \text{ olduğundan, } \omega(\%) = \frac{v(X) \cdot M(X)}{m_M} \cdot 100\% \text{ olur.}$$

$$\rho_M = \frac{m_M}{V_M}; \quad m_M = \rho_M \cdot V_M \text{ olduğundan, } \omega(\%) = \frac{m_x}{\rho_M \cdot V_M} \cdot 100\% \text{ olur.}$$

ρ_M — məhlulun sıxlığı, V_M — məhlulun həcmidir və həmişə ml ilə olmalıdır. Məhlulların sıxlığı qatılıq artdıqca artır.

Məhlulun 100 qramında həll olan maddənin qramlarla miqdarına məhlulun faizlə qatılığı deyilir. Məsələn, 20%-li məhlul o deməkdir ki, məhlulun 100 qramında 20 q həll olan maddə, $100 - 20 = 80$ q həll-edici var. $\rho(H_2O) = 1 \text{ g/ml}$ olduğundan $m_{su} = V_{su}$ olur.

Məhlulun faizlə qatılığı isə sıfırda 100% arasında qiymət alır.

Hər hansı maddə məhluluna su əlavə etdikdə məhlulun qatılığı azalır. Alınan məhlulun qatılığı aşağıdakı düsturla hesablanır.

$m_1 \cdot \omega_1 = m_2 \cdot \omega_2$ və ya $m_1 \cdot \omega_1 = (m_1 + m_{su}) \cdot \omega_2$; ω_2 — alınan məhlulun qatılığıdır. Hər hansı məhlulla ona əlavə edilən suyun kütlə nisbəti $\omega_2 / (\omega_1 - \omega_2)$ kimiidir.

Hər hansı məhluldan su buxarlandırdıqda alınan məhlulun qatılığı artır və son məhlulun qatılığı $m_1 \cdot \omega_1 = (m_1 - m_{su}) \cdot \omega_2$ düsturu ilə hesablanır.

Qazların məhlulunu qızdırıldıqda həll olan qaz ayrılır, məhlulun qatılığı azalır. Eləcə də etil spirtinin suda məhlulunu qızdırıldıqda spirtin qaynama temperaturu az olduğu üçün məhluldan, ilk növbədə, spirt ayrılır, məhlulun qatılığı azalır. H_2SO_4 -ün, H_3PO_4 -ün, duzların, qələvilerin məhlulunu qızdırıldıqda isə məhluldan su ayrılır, məhlulun qatılığı artır.

Doymuş məhlulda həllolma əmsalına görə məhlulun faizlə qatılığı aşağıdakı düsturla hesablanır.

$$\omega = \frac{K_h}{K_h + 1000} \cdot 100\%$$

Məhlulun faizlə qatılığına əsasən həllolma əmsalı aşağıdakı düsturla hesablanır.

$$K_h = \frac{\omega}{100 - \omega} \cdot 1000$$

Eyni maddənin müxtəlif kütləli, müxtəlif qatılıqlı məhlullarını qarışdırıldıqda son məhlulun qatılığı $m_1 \cdot \omega_1 + m_2 \cdot \omega_2 + \dots = (m_1 + m_2 + \dots) \omega_{son}$ düsturu ilə hesablanır. Hər hansı maddə məhluluna həmin maddədən əlavə etdikdə son məhlulun qatılığı $m_1 \cdot \omega_1 + m_2 \cdot 100 = (m_1 + m_2) \cdot \omega_{son}$ düsturu ilə hesablanır.

Qarışdırılan məhlulların kütlə nisbətini paket (çarpaz) üsulu ilə də müəyyən etmək olar.

$$\begin{array}{ccccc} \omega_1 & & \omega_{son} - \omega_2 & & \\ & \diagdown & & \diagup & \\ & \omega_{son} & & & \\ & \diagup & & \diagdown & \\ \omega_2 & & \omega_1 - \omega_{son} & & \end{array}$$

$\omega_1 > \omega_{son} > \omega_2$ olduqda, karışdırılan məhlulların kütlə nisbəti $\frac{m_1}{m_2} = \frac{\omega_{son} - \omega_2}{\omega_1 - \omega_{son}}$ olur.

$$\begin{array}{c} \omega_1 \\ \diagdown \quad \diagup \\ \omega_{\text{son}} \\ \diagup \quad \diagdown \\ \omega_2 \quad \omega_{\text{son}} - \omega_1 \end{array}$$

$\omega_1 < \omega_{\text{son}} < \omega_2$ olduqda, qarışdırılan məhlulların kütlə nisbəti $\frac{m_1}{m_2} = \frac{\omega_2 - \omega_{\text{son}}}{\omega_{\text{son}} - \omega_1}$ olur.

Hər hansı məhlul ilə suyun qarışdırılması zamanı kütlə nisbəti verilirsə, alınan məhlulun faizlə qatılığını aşağıdakı üsulla hesablamaq olar. Başlangıç məhlula aid olan nisbətdəki rəqəmi onun qatılığına vurub, nisbətdəki rəqəmlərin cəminə bölmək lazımdır.

Eyni maddənin eyni kütłeli və müxtəlif qatılıqlı məhlulunu qarış-

dirdiqda son məhlulun qatılığı $\omega_{\text{son}} = \frac{\omega_1 + \omega_2 + \dots}{n(\text{məhlulların sayı})}$ düsturu ilə hesablanır.

Molyar qatılıq. Məhlulun qatılığının ifadə formalarından biri də məhlulun molyar qatılığıdır.

Kimyəvi reaksiyalarda maddələrin kütlələri arasında deyil, hissəcikləri arasında qarşılıqlı təsir baş verdiyini bilirik. Həm də praktikada daha çox məhlulların kütləsi yox, həcmi ölçülür. Eyni həcmə malik olan məhlullarda nə qədər maddə həll olduğunu bilməklə onların qatılığının müqayisə edilməsi daha anlaşıqlı olur. Buna görə də məhlulun müəyyən həcmində həll olmuş maddənin mol miqdarı ilə qatılığın ifadə edilməsi daha əlverişlidir.

Həll olmuş maddənin maddə miqdarının – (mol miqdarının) məhlulun litrlə həcmində olan nisbətinə molyar qatılıq deyilir.

$$C_M = \frac{v_{\text{maddə}}}{V_{\text{məhlul}}} ; v = \frac{m}{M} \text{ olduğuna görə, } C_M = \frac{m}{M \cdot V} \text{ olur.}$$

$v_{\text{maddə}}$ — həll olmuş maddənin mol miqdarı; V — məhlulun həcmi, həmişə litr ilə; M — molyar kütlə; C — molyar qatılıq.

Molyar qatılıq məhlulun 1 litrində (v ya 1000 ml-də) neçə mol maddə həll olduğunu göstərir. Molyar qatılıq çox vaxt mol/l vahidi əvəzinə M hərfi ilə göstərilir.

Əgər məhlulun qatılığı 1 mol/l-sə (v ya 1 M), onda sadəcə molyar məhlul, $0,1 \text{ mol/l-dir sə}$ ($0,1 \text{ M}$), ona desimolyar məhlul deyilir.

Məhlula su əlavə etdikdə alınan məhlulun molyar qatılığı aşağıdakı kimi hesablanır. Burada məhlulun həcmini litrə çevirməyə ehtiyac yoxdur: $C_1 \cdot V_1 = C_2 \cdot (V_1 + V_{\text{su}})$.

Məhluldan su buxarlandırdıqda alınan məhlulun molyar qatılığı aşağıdakı düsturla hesablanır: $C_1 \cdot V_1 = C_2 \cdot (V_1 - V_{\text{su}})$.

Eyni maddənin eyni həcmli müxtəlif qatılıqlı məhlullarını qarışdırıldıqda alınan məhlulun molyar qatılığını hesablamaq üçün qarışdırılan

məhlulların qatılıqlarını cəmləyib, qarışdırılan məhlulların sayına bölmək lazımdır: $C_{\text{son.}} = (C_1 + C_2 + \dots) / n_{(\text{məhlulların sayı})}$

Eyni maddənin müxtəlif həcmli və müxtəlif qatılıqlı məhlullarını qarışdırıldıqda alınan məhlulun qatılığı aşağıdakı düsturla hesablanır.

$$C_1 \cdot V_1 + C_2 \cdot V_2 + \dots = C_{\text{son.}} V_{\text{son.}}; \quad V_{\text{son.}} = V_1 + V_2 + \dots$$

Əgər məhlulun sıxlığı verilirsə, molyar qatılıqdan faizli qatılığa və ya əksinə keçmək olar: $C_M = \frac{\rho \cdot \omega \cdot 10}{M}$

Faizlə qatılığa aid olan paket (çarpaz) üsulunu molyar qatılığa da tətbiq etmək olar.



1. X-i müəyyən edin.

Doymuş məhlulun kütləsi (qramla)	Tam buxarlanmadan sonra qalan duzun kütləsi (qramla)	Duzun həllolma əmsalı (q/l)
300	60	X

2. 20 q NaOH-ı 180 q suda tam həll etdikdə alınan məhlulun faizlə qatılığını hesablayın.

3. X-i müəyyən edin:

Məhlulun qatılığı (%-lə)	Məhlulu hazırlamaq üçün götürülən su (qramla)	Məhlulu hazırlamaq üçün götürülən şəkərin kütləsi (qramla)
25	90	X

4. X-i müəyyən edin.

Doymuş məhlulun kütləsi (qramla)	Məhlulun faizlə qatılığı	Duzun həllolma əmsalı (q/l)
200	X	1000

5. 200 qram 20%-li duz məhlulunu doymuş hala gətirmək üçün suyun 120 qramı buxarlandırılmışdır. Duzun həllolma əmsalını (q/l) müəyyən edin.

İZAHLI LÜĞƏT

Maddə — fiziki cisimlərin ibarət olduğu hissəciklər toplusu

Xassə — maddələri bir-birindən fərqləndirən və onların oxşarlığını müəyyən edən əlamətlər

Saf maddələr — sabit fiziki xassələrə (sıxlığa, ərimə və qaynama temperaturuna və s.) malik olan maddələr

Sublimasiya — Maddənin bərk haldan birbaşa qaz halına keçməsidir.

Qarışıqlar — iki və daha artıq saf maddədən ibarət olan sistemlər

Eynicinsli qarışıqlar — tərkibindəki maddələrin hissəcikləri gözəl və mikroskopla görünməyən qarışıqlar

Müxtəlifcinsli qarışıqlar — tərkibindəki maddələrin hissəcikləri gözəl və mikroskopla görünən qarışıqlar

Molekul — molekulyar quruluşlu maddənin kimyəvi xassələrini və tərkibini özündə saxlayan ən kiçik hissəcik

Atom — müsbət yüklü nüvədən və mənfi yüklü elektronlardan ibarət elektroneutral hissəcik, maddənin kimyəvi cəhətdən bölünməyən ən kiçik hissəciyi

İzotop — nüvəsinin yükü (protonların sayı) eyni, kütleləri (protonların və neytronların sayıları cəmi) müxtəlif olan eyni kimyəvi elementin atomları

Kimyəvi element — nüvəsinin yükü (yaxud protonlarının sayı) eyni olan atomlar növü

Kimyəvi formul — maddə tərkibinin kimyəvi işarələr və indekslər vasitəsilə şərti yazılışı

Əmsal — kimyəvi formulların və kimyəvi işarələrin qarşısında yazılılan ədəd

Valentlik — kimyəvi element atomlarının özünə müəyyən sayıda başqa element atomlarını birləşdirmək qabiliyyəti

Molekul kütləsi — maddə molekulunun atom kütlə vahidi ilə ifadə olunmuş kütləsi

Fiziki hadisələr — bir maddənin başqa maddəyə çevrilməsi ilə nəticələnməyən hadisələr

Kimyəvi hadisələr — bir maddənin başqa maddəyə çevrilməsi ilə nəticələnən hadisələr

Kimyəvi tənlik — kimyəvi reaksiyaların kimyəvi formullar, işarələr və əmsallar vasitəsilə şərti yazılışı

Həllolma əmsalı — müəyyən temperaturda 1000 ml həllədicidə həll olmuş maddənin qramlarla miqdarı

Molyar qatılıq — həll olmuş maddə miqdarının məhlulun həcmində olan nisbəti

SUAL VƏ TAPŞIRIQLARIN CAVABLARI

Fəsil	Mövzular	Sualın nömrəsi	Sualın cavabı
1	4	4	x
		2	1; 3
	5	4	neytronun
		5	x; z
	7	3	2; 5; 6; 7
		4	1; 3; 5; 6
	9	2	Fe CO_3
		5	64
	10	1	3
		2	6
		3	0,15
		4	$12,04 \cdot 10^{23}$
		5	0,05
	11	1	11,2
		3	0,5
		4	6
		5	$3,612 \cdot 10^{23}$
2	2	5	160
	3	3	$a=c < b$
	6	1	1,12
		2	12
		2	$Q_2=1280; Q_{\text{v:g}}=640 \text{ kC}$
3	1	3	$V(\text{H}_2)=44,8 \text{ l}; m(\text{ZnCl}_2)=544 \text{ q}$
	2	3	31,5 q
	4	2	900 kq
		3	11,2 l
	5	2	50
		3	40
4	3	1	a) doymamış, b) doymuş; c) ifrat doymuş
	4	1	250
		2	10
		3	30
		4	50
		5	1000

PULSUZ

Əziz məktəbli!

Bu dərslik sənə Azərbaycan dövləti tərəfindən bir dərs ilində istifadə üçün verilir. O, dərs ili müddətində nəzərdə tutulmuş bilikləri qazanmaq üçün sənə etibarlı dost və yardımçı olacaq.

İnanırıq ki, sən də bu dərsliyə məhəbbətlə yanaşacaq, onu zədələnmələrdən qoruyacaq, təmiz və səliqəli saxlayacaqsan ki, növbəti dərs ilində digər məktəbli yoldaşın ondan sənin kimi rahat istifadə edə bilsin.

Sənə təhsildə uğurlar arzulayıraq!

BURAXILIŞ MƏLUMATI

KİMYA 7

*Ümumtəhsil məktəblərinin 7-ci sinfi üçün
Kimya fənni üzrə*

DƏRSLİK

Tərtibçi heyət:

Müəlliflər

Mütəllim Məhərrəm oğlu Abbasov
Vaqif Məhərrəm oğlu Abbasov
Vəli Səfər oğlu Əliyev
Günay Dilqəm qızı Quliyeva
Nasim Əjdər oğlu Abışov

Redaktor

Gülər Mehdiyeva

Bədii və texniki redaktor

Abdülla Ələkbərov

Dizaynerlər

Səbinə Məmmədova, Təhmasib Mehdiyev

Korrektor

Ülkər Şahmuradova

Azərbaycan Respublikası Təhsil Nazirliyinin qrif nömrəsi:

2018-109

© Azərbaycan Respublikası Təhsil Nazirliyi – 2018

Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və yaxud onun hər hansı hissəsini yenidən çap etdirmək, surətini çıxarmaq, elektron informasiya vasitələri ilə yaymaq qanuna ziddir.

Hesab-nəşriyyat həcmi 5,7. Fiziki çap vərəqi 6,0. Formatı 70x100 ^{1/16}.

Səhifə sayı 96. Ofset kağızı. Məktəb qarnituru. Ofset çapı.

Tiraj 124894. Pulsuz. Bakı – 2018.

«Aspoliqraf LTD» MMC
Bakı, AZ 1052, F.Xoyski küç., 149